

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Ilham

SəS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



Nö 140 (5612) 27 iyul 2018-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Dünya bazarlarında Azərbaycan xalçalarına tələbat böyükdür

İlham Əliyev: "... həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək"



Səh 2

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti icası keçirilib



3

Bu ilki "Jara" festivalında 75 ifaçı çıxış edəcək



3

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artıracaq



5

"Biz mono-etnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant və multikultural ülke olduğumuzu sübut edirik"



10

Bəhruz Quliyev: "Azərbaycan dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu sübut edir"



7

Bolqarstan KİV-ləri Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazır



7

5
Ermenistanın Azərbaycana qarşı ədalətsiz mövqeyi dünya mətbuatının gündəmindindədir



12
→

"Bu festival da uğurla yekunlaşacaq"



3
→

"Bir tərəfdən işgali davam etdirmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır"



Dünya bazarlarında Azərbaycan xalçalarına tələbat böyükdür

İlham Əliyev: "... həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək"

Azərbaycan xalçaçılıq sənəti müxtəlif dövrlərdə inkişaf dövrünü yaşayıb. Bütün dövrlərdə dünyani heyran qoyan Azərbaycan xalçalarının şöhrəti ölkələri qarşı-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Azərbaycan xalçaları dünya xalçaçılığında müasir Azərbaycan modelidir. Xalçaçılıq isə Azərbaycan mədəniyyətinin bir hissəsidir. Qədim dövrlərdən başlayaraq, xalçaçılıq sənəti Azərbaycanda yaşayır və inkişaf edir.

Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələr görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gelib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkrarlılmaz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə ferqlənir. Xalçalarımız dünyadan ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gence-Qazax, Qarabağ və Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dırçılış dövrünü yaşayır.

Bu gün xalçalarımız, neinki dünyani heyretdə saxlayır, həm de 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməklə bəşəriyyətin ərisi və sərveti sayılır. Xalqın milli mədəniyyəti tarixində müstəsna yer qazanan xalçaçılıq sənəti dünyadan bir sira ölkələrində yayılmış olsa da, qətiyyətə deye bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə kimi qəbul olunur. Azərbaycan xalça sənətinin kökü və mənbəyi çox qədimlərdən beri bir sənət və dəyer nümunəsinə çevrilib. Gəmiqayadan, Qobustandan, Kür-Araz mədəniyyətindən qaynaqlanan xalça sənətində rəmzlər dünyası yaşıyır. Bu sənətin dünya mədəni ərsində yer almazı Azərbaycan xalçalarının bir uğuru və nailiyyəti ki mi eks-səda doğurur.

Azərbaycan Prezidenti İlham Əliyev bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, xüsusi, əhemmliyətdir. Azərbaycanda xalçaçılıq inkişafına xüsusi diqqət yetirilir.

Ölkə Prezidenti İlham Əliyev 7 dekabr 2004-cü il tarixində "Azərbaycan xalça sənətinin qorunması



və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq edib. Ölkə başçısı, bu qanunun təsdiqindən az sonra, 2005-ci il fevralın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq etdirilməsi barədə Fərman imzalayıb. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifələr açmaqla, onun daha da intensiv inkişafına misilsiz töhfə verib. Azərbaycan Prezidentinin 2016-ci ilin 5 may tarixli Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət xalçaçılığı inkişaf etdirərək, ölkədə bu istiqamətdə güclü sənaye potensialı yaratmağı qarşısına məqsəd qoyub. "Azərxalça" ASC-nin yaradılmasının əsas məqsədlərindən biri, məhz xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirəşdirilməsi və ondan səmərəli istifadə, habelə, bu sahənin inkişafı ilə bağlı digər işlərin yerine yetirilməsidir. Qeyri-neft sektorunun inkişafının prioritet təşkil etdiyi müasir dövrdə dövlət başçısının "Azərxalça"nın yaradılması barədə Sərəncamı xüsusi əhəmiyyət daşıyır. İlk mərhələdə "Azərxalça" ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adları çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, Sumqayıt Kimya Sənaye Parkında yunəyrici-boyaq fabrikinin təməli qoyulub. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq Bakı və Naxçıvan



şəhərlərində, Abşeron, Lənkəran, Bileşuvər, Kürdəmir, Qobustan və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının yaradılması davam edir. Növbəti filial isə bugündə Xaçmazda istifadəyə verildi. Ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kendələrində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühabizə olunan, həmçinin, respublikanın ayrı-ayrı bölgələrində toplanan qədim xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb.

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Cənab İlham Əliyev son iki il ərzində artıq dördüncü xalça fabrikinin açıldığını bildirib və bu prosesin davam etdi-



rabağ, Naxçıvan, İrəvan, Təbriz, Şirvan, Quba, Gence, Qazax-Borçalı qruplarına aid 300-dən çox xalça çeşni hazırlanıb və onların bir qismi istehsalatda tətbiq edilib. Dünya muzeylərində və kolleksiyalarda saxlanılan nadir Azərbaycan xalça və xalça məmulatları esasında çeşnilərin hazırlanmasına üstdünlük veriliir.

Göründüyü kimi, xalçaçılıq sənətinin inkişafı istiqamətində ardıcıl işlər görülməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğulduğu kimi, xalçaçılığın çox böyük potensialı var: "Dövlət vəsait ayırb, bütün bu fabrikler dövlət hesabına tikilir, həm dəzgahlar, həm də bütün digər avadanlıq dövlət vəsaiti hesabına alınır. Biz bütün istehsal zəncirini ardıcılıqla yaratmalıyıq. Bu, çox müsbət irəliliyişdir. Xalçaçılıq bizim milli sənətimizdir, eyni zamanda, xarici bazarlara çıxışı olan məhsuldür, ölkəmizə valyuta gətirən sahədir, işsizliyi, xüsusi, qadınlar arasında işsizliyi aradan qaldıran sahədir". İstifadəyə verilən xalça fabrikinde işləyənlərin mütləq ekseriyəti qadınlardır. "Hər fabrik təqribən 150 iş yeri yaradılır və 20 fabrikdə, ən azı, üç min qadın işlə təmin olunacaq" - deyən Prezident İlham Əliyev bu müəssisələrdə qadınlar üçün yaxşı iş şəraitini yaradıldığından da bildirib: "Qadınların məşğulluğu bizim üçün çox vacibdir. Xalçaçılıq qadın sənətidir. Bəli, qadınlar bu sənəti yaşıdır".

Bəli, xalçaçılıq bizim milli sərvətimizdir, bu sərvət qorunur və yaşayır. Bu gün Azərbaycan qədim xalçaçılıq sənətinin vətəni olaraq tanınır və xalça dünyaya Azərbaycan brendi kimi təqdim olunur.

Nəzakət ƏLƏDDİNQIZI

Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Jュlyun 26-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı"nda nəzərdə tutulmuş məsələlərə dair aidiyəti qurumların iştirakı ilə iclas keçirilib.

AZƏRTAC xəber verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib: "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Yol Xəritələrinin icrasına dair hazırlanmış monitoring və qiymətləndirmə hesabatlarının müzakirəsi; 2019-cu ilde Azərbaycan Respublikasında əhalinin siyahıyalınmasına hazırlıq işlerinin gedişinin müzakirəsi.



Məsləhətli işlərə dair məsələlərin müzakirəsi; 2019-cu ilde Azərbaycan Respublikasında əhalinin siyahıyalınmasına hazırlıq işlerinin gedişinin müzakirəsi.

Baş nazir Novruz Məmmədov bildirib ki, son illərdə Prezident İlham Əliyevin uzaqqorən və müdrik rəhbərliyi nəticəsində Azərbaycanda yeni keyfiyyətli inkişaf modelinin formallaşmasına xüsusi diqqət yetirilir və bu istiqamətdə böyük işlər görülür.

Novruz Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı islahatlar sahəsində ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması yolunda mühüm addimlar atılıb və bu proses uğurla davam edir. "Həyata keçirilən meqsəd-yönlü siyaset nəticəsində Azərbaycanın bu gün sosial və iqtisadi infrastruktur quruculuğunda, özəl sektorun inkişafında, sənayeləşmədə, aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində, makroiqtisadi sahələrin təmin olunmasında, əhalinin rəfah halının yaxşılaşmasında böyük işlər görülüb. Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində regionların da tarazlı şəkildə inkişaf etməsi ölkənin potensialının artmasına güclü təkan verib. Bu gün müzakirə edəcəyimiz məsələlər bu inkişafın davamlılığını təmin etməyə yönəlib", - deyə Baş nazir Novruz Məmmədov vurğulayıb.

Birinci məsələyə dair məruzə ilə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, nazirlək Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərdən 151-i üzrə əsas icraçı, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına" və "Azərbaycan Respublikasında ağır sənaye və ma-

şıqayırmanın inkişafına" dair Strateji Yol xəritələrinin isə əlaqələndiricisi müəyyən olunub. Nazir vurğulayıb ki, Strateji Yol xəritələrinin icrası ölkədə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliliyinin və sosial rəfahın daha da artırılmasına töhfə verəcək.

Gündəlikdə ikinci məsələyə dair Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun məruzəsi dinlənilib. Komitə sədri bildirib ki, "2019-cu ilde Azərbaycan Respublikasında əhalinin siyahıyalınmasının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, aidiyəti dövlət qurumları tərefindən hazırlıq işlərinə başlanılıb. Dövlət Statistika Komitəsi tərefindən siyahıyalma ilə bağlı təşkilati işləri, siyahıyalma materiallarının hazırlanmasını, siyahıyalmanın keçirilməsini, nəticələrinin yayılmasını və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı görülecek işləri özündə eks etdirən təqvim planı tərtib olunub. Gündəlikdə duran məsələlər üzrə müvafiq qurumların rəhbərlerinin məruzələri dinləniləndikdən sonra hər iki mövzu ətrafinda geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekununda məruzəçilərin çıxışları nəzəre alınmaqla iclasın qərarı qəbul edilib. Qərarda göstərilir ki, aidiyəti qurumlar Strateji Yol xəritələrinin icrası zamanı yaranan problemlərin, çatışmazlıqların vaxtında müəyyən edilərkən aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsini təmin etsinlər və nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, keyfiyyətlə icrasının daha da süretləndirilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçir-

sinlər. Şəhər və rayon icra hakimiyyətləri əhalinin siyahıyalınmasının keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsini təmin etsinlər.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin müvafiq qurumlarına tapşırıqlar verib.

Hikmət Hacıyev: "Bir tərəfdən işğalı davam etdirmək, digər tərəfdən sülhən danışmaq qeyri-səmimi yanaşmadır"

Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır. Hərbi təcavüze və işğala məruz qalan tərəf kimi bu müharibədən 25 ildən artıqdır ki, en çox əziziyət çəkən Azərbaycan xalqıdır. AZƏRTAC xəber verir ki, bu fikirləri KİV-in sorğusuna cavab olaraq Ermənistənən baş naziri və onun həyat yoldaşının sülh barədə açıqlamalarını şərh edən Xarici İşlər Nazirliyinin metbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: "Ermənistənən Baş naziri "Exo Moskvı" radiosuna verdiyi müsahibədə, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsde sülh istədiklərini bəyan edirlər. Əger onlar heqiqətən sülh istəyirlərse, onda Ermənistənən Azərbaycanca qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərdən Ermənistən qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşməş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qaytmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan status-quo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərəqərər ola bilər. ATƏT-in Minsk qrupunun həmsədrlerinin vasitəciliyi ilə aparılan danışqların da məzgi və düsturu bundan ibarətdir.

Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (aneksiya) siyasetini aparmaq, yüz minlərlə məcburi köçkünlərin öz doğma evlərinə qaytmasına imkan verməmək, digər tərəfdən sülhən danışmaq qeyri-səmimi yanaşmadır, yanlış və sünü ictimai təbliğatdan başqa bir şey deyil. Ümidvar olmaq istərdik ki, Ermənistənən yeni Baş naziri və onun həyat yoldaşının bu sülh niyyətləri qeyd etdiyimiz istiqamətlərdə sözən əmələ doğru realaşacaq".

Bu ilki "Jara" festivalında 75 ifaçı çıxış edəcək

Bu ilki "Jara" festivalının hazırlıq işlərinə təxminən bir il vaxt sərf olundu. Biz "Jara-2017" Beynəlxalq Musiqi Festivalını başa çatdırıldıqdan sonra keçən il avqust ayının əvvəlində göründük və görəcəyimiz işləri planlaşdırmağa başladıq.

AZƏRTAC xəber verir ki, bu sözləri Azərbaycanın Xalq Artisti, "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçılardan biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu il festivalda 75 ifaçı çıxış edəcək, 1200-dən çox musiqiçi gelib. Artıq "Odnajdi na Jare" filmının çekilişlərinə başlanılıb. Bu ekran əsərində festivalının iştirakçıları rol alıb. Diqqət çatdırıldı ki, filmdə iştirak edəcək 58 artistdən biri de Stiven Sığaldır. O da ilk dəfə olaraq bu festivalda iştirak edir. Həmçinin hər bir artist üçün




"Jara" albomunun hazırlanması nəzərdə tutulur.

"Jara-2018" festivalının açılışı münasibətlə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları - Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov, dünya şöhrəti ifaçılar Filip Kirkorov, Lyubov Uspenskaya, habelə MOT jurnalistlərin suallarını cavablandırıblar.

"Jara" Beynəlxalq Musiqi Festivalı musiqi aləmində 2018-ci ilin ən vacib hadisələrindənədir. Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, deyə bilərem ki, "Jara" Beynəlxalq Musiqi Festivalı təşkilatçılığının çox yüksək səviyyədə olması ilə digərlərindən seçilir", - deyə vurğulayan Filip Kirkorov qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, iki il önce "Crystal Hall"da keçirdiyi konserti yaradıcılığının ən möhtəşəm konserti adlandırbı.

Qriqori Leps isə festivalda gənc ifaçıların iştirakını yüksək dəyərləndirib. Gənc ifaçı MOT isə bu festivalı gənclər üçün bir yaxşı başlangıç kimi qiymətləndirib. İlk dəfə bu festivalda iştirak etdiyini qeyd edən Lyubov Uspenskaya təşkilatçılığının yüksək səviyyədə olduğunu, Bakının da gəzəcəyini qeyd edib.



27 iyul 2018-ci il

Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya bu ölkənin dövlət başçısı Emmanuel Makronun dəvəti ilə rəsmi səfər etməsi son zamanlar xarici siyasetində ciddi boşluqlar olduğunu diplomatik kulularlarda sərgiləyən Ermənistanda narahatlıqlar yaradıb. Əgər payızda Makronun Azərbaycana rəsmi səfər edəcəyini də nəzərə alsaq, bu zaman Nikol Paşinyan hökumətinin hansı hissələrə qapıldığını indidən təsəvvürə gətirmək mümkündür. Necə deyərlər, Fransa uzun illər gizli, ya da açıq hamilik etdiyi Ermənistana daha əvvəlki kimi nəzər salmaq fikrində olmadığını, məhz bu səfər kontekstində sübuta yetirmiş oldu. Ümumiyyətlə, rəsmi Bakı ilə rəsmi Paris arasında son dövrlər ciddi əməkdaşlıq formatı yaranıb və bu formatın inkişafı dövlət başçımızın səfəri ilə növbəti dəfə özünü isbatlayıb.

Rəsmi Paris onu da anladı ki, Avropa İttifaqının lider ölkələrindən biri kimi, Azərbaycanla bütün sahələrdə münasibətləri yüksək səviyyəyə çatdırmaq fransızlar üçün həm də strateji maraqları təmin edir

Digər tərəfdən, artıq Fransanın siyasi dairələri ölkələrinin Dağlıq Qarabağ münaqişesinin sülh yolu ilə nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupundakı fealiyyəti ilə yanaşı, anlayıclar ki, iki standartlardan çıxış etmək, yaxud Azərbaycanın haqq səsini duymamaq onlara heç bir səməre verməyəcək. Çünkü anlaşılan budur ki, erməni işgalini açıq-aşkar himayə etmək dün-yadakı mövqeyini möhkəmləndir Azərbaycanı qıcıqlandırır. Bu isə torpaqlarını işgal-dan azad etmək üçün ölkəmizin müharibə etmək ehtimallarını daha da artırılmış olur. Belə olan veziyətdə Fransa kimi siyasi cəhətdən inkişaf etmiş ölkənin ATƏT-in Minsk Qrupundakı fealiyyəti heçə enmiş olur. Eyni zamanda, digər amillər də mövcuddur ki, Fransa son anda bunları dərk edərək, ölkəmizin haqlı mövqeyinə dəstək vermək qərarını düzgün seçim kimi qiymətləndirdi. Rəsmi Paris onu da anladı ki, Avropa İttifaqının lider ölkələrindən biri kimi, Azərbaycanla bütün sahələrdə münasibətləri yüksək səviyyəyə çatdırmaq fransızlar üçün həm də strateji maraqları təmin edir.

Azərbaycanın xarici diplomatiya uğurları erməniləri niyə qıcıqlandırır?

Yeri gəlmışkən, artıq bu münasibətlərin işartilari görünməkdədir. Misal üçün, Fransanın hərbi-sənaye kompleksi Azərbaycanın Müdafiə Nazirliyi ilə eməkdaşlığı hazır olduğunu gizlətmir. O cümlədən, Hərbi Sənaye Nazirliyimiz də bu sırada öz yerini tutur. Buna səbüt olaraq, "Le Parisien" qəzetində gəndən yazıdır abzasa diqqət yetirək. Bu nəşrin yazdırına görə, Fransanın hərbi-sənaye şirkətlərinin Azərbaycana müdafiə xarakterli məhsulların satışına qoyulmuş embarqo rəsmi Paris tərefindən ləğv edilecək. SİTAT: "Fransanın hərbi-sənaye kompleksinə daxil olan şirkətlər Azərbaycanda artıq marketing araşdırılmalarına başlayıblar".

Əlavə olaraq qeyd edilir ki, Fransanın hərbi-sənaye şirkətləri 25-27 sentyabr günlərində Bakıda keçiriləcək 3-cü III Beynəlxalq Müdafiə Sərgisində (3rd Azerbaijan International Defence Exhibition, ADEX) iştirak edəcəklər. ADEX-de Fransanı MBDA Systems, CifAL Group, Naval Group, Airbus Defense, Etienne Lacroix, Nexter Systems, Proengin, Thales və digər şirkətlər

Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsi erməniləri dalana dirədi

Fransa uzun illər gizli, ya da açıq hamilik etdiyi Ermənistana daha əvvəlki tək nəzər salmaq fikrində olmadığını sübuta yetirmiş oldu



təmsil olunacaqlar.


Bütün bunlar isə, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, xüsusilə, Fransada güclü olan erməni diasporu Azərbaycan Prezidentinin Fransaya səfəri qarşısında aciz qalıblar. Əbəs deyil ki, artıq erməni mətbəuti illər uzuunu "hami, xilaskar" adlandırdığı Fransanın Azərbaycanla münasibətlərini bütün istiqamətlərde möhkəmləndirmək qərarını, nece deyərlər, "baltalayırlar". Hətta Fransa prezidenti Emmanuel Makron "satqın və riyakar" adlandırılır. Söz yox ki, bütün bunlar Azərbaycanın uğurlu xarici diplomatiyasının məntiqi nəticəsidir ki, Fransa dövlət olaraq, Azərbaycanla münasibətlərini yenidən qurmaqdır, hətta strateji cəhətdən yaxınlaşmaq faktorundan çıxış etməkde mərağını ortaya qoyub.

Nikol Paşinyanın zəif bəndləri üzə çıxdı

Artıq Nikol Paşinyan hökumətinin zəif bəndləri ortaya çıxır və Ermənistandakı daxili siyasi böhranla yanaşı, xarici siyaset böhranı da açıq-aşkar görünür. Rusiyanın Ermənistandan üz döndərməsi, Belarusun ermənilərə inamsızlığı, sonda isə Fransanın Azərbaycana münasibətdə xarici siyasetini dəyişmək fikrini ortaya qoyması deyilənləri isbatlamadı. Rusiya ve Belarus KTMT-nin üzvü kimi, Ermənistandan Qərbe doğru hərəket edəcəyini qəti şəkilde pisləyir. Paşinyan xəyanətkar adlandırılır.

Azərbaycan isə müstəqil və qətiyyətli siyaseti ilə həm Qərbelə, həm də Şimalla, o cümlədən, Şərqlə münasibətlərini ən yüksək səviyyədə inkişaf etdirir. İster iqtisadiyyat, ister hərbi, isterse de başqa sahələrdə bütün üstünlükler, məhz Azərbaycanın tərefindədir. Buna misal olaraq, biz bu günlərə Azərbaycan-İtalya münasibətlərinin yüksək və səmərəli əlaqələrini, dövlət başçılarımız arasında eldə edilmiş münbit razılaşmaları da göstərə bilərik.

Pyotr Svitalski: "Ermənistanın Aİ ilə münasibətlərində heç bir dəyişiklik yoxdur"



Qeyd edək ki, yalan maşını hesab edilən erməni mediası Paşinyanın guya Avropa İttifaqı ailəsi ilə münasibətlərini şırtlaşdırmaq, bunu erməni baş nazirin dividendinə yaxşılaşdırmaqları. Ancaq gəlin görək, bu, belə dirmi? Əlbette ki, belə deyil. Çünkü fakt budur ki, Avropa İttifaqı ilə Ermənistən arasındakı münasibətlərde dərin böhran yaranır. Hətta Brüssel görüşlərində bir sıra xarici medialar Nikolay siyasi demaqoq adlandırıb, onun "Avropa deyərlərinə yaxınlaşmaq" cəhdini siyasi artistizmin ən yüksək nümunəsi kimi göstərib. Məsələn, Nikolay Paşinyanla Avropa İttifaqının Ermənistandakı səfəri Pyotr Svitalski arasındakı sərt mübahisəni nəzərə alsaq, Brüssel bundan sonra Ermənistən siyasetindəki "yenilikləri" ifrat diqqətlə izleyəcəyini vəd edib. Çünkü küçədən gələn baş nazirin diplomatik gedisi kimsəni qane etməyib. Ona görə də, rəsmi Brüssel Ermənistənla münasibətlərinə yenidən baxmağa, daha dəqiqi, rəsmi Yerevanla əlaqələri inkişaf etdirməyə tələsmir. Alının Ermənistandakı səfəri P. Svitalski isə dəha sərt danışır: "Avropa İttifaqı Ermənistənla bağlı siyasetini necə və niyə dəyişməlidir ki, Ermənistən Aİ ilə münasibətlərində heç bir dəyişiklik yoxdur".

Anus Sedrakyan: "Azərbaycan bütün imkanlardan, o cümlədən, iqtisadi resurslarından hərbi məqsədlər üçün yararlana bilər"

Bu arada erməni politoloq Anus Sedrakyan erməniləri təlaşa salan məqamları dile getirir. Onun sözlərinə görə, Fransanın Azərbaycanla münasibətlərini intensivləşdirməyi başlaması Ermənistən üçün çox təhlükəlidir.

"Azərbaycan bütün imkanlardan, o cümlədən, iqtisadi resurslarından hərbi məqsədlər üçün yararlana bilər. Avropa İttifaqı ölkələri isə müasib və qeyri-müasib hər yerde müttefiq aramağa başlayıblar. Belədə sual yaranır: niyə bu müttefiq Ermənistən deyil?! Çünkü Avropa İttifaqını efemər hüquqi və demokratik məsələlər yox, iqtisadi, energetik, təbii qaz təminatı və hərbi aspektdeki problemlərin həlli maraqlandırır. Donald Trampın son qərarlarından sonra Avropa ölkələri

üçün məhdudlaşan ABŞ bazarlarının yerinə yeni bazarlar uğrunda mübarizə gedir", - Anus Sedrakyan deyib.

Kayts Minasyan: "Müttefiq və dost saydığımız Fransa indi Azərbaycanla münasibətləri daha da sürətləndirməyə və genişləndirməyə başlayır"

Fransa Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kayts Minasyan isə deyib: "Azərbaycan iqtisadiyyatı güclüdür. Ermənistənla müqayisədə isə ləp güclüdür. Bu səbəbdən, müttefiq və dost saydığımız Fransa indi Azərbaycanla münasibətləri daha da sürətləndirməyə və genişləndirməyə başlayır".

Bütün bu kimi etiraflar, özü də ermənilər tərefindən edilən etiraflar bütün kartları açaraq, ortaya qoyur - işgalçi ölkə, son neticədə, öz işgalçılığının ağır neticələrini dadmağa başlayır. Bu gün Fransanın Azərbaycanla münasibətlərini gücləndirməsi isə, əsliyədə, ermənilərin hansı vəziyyətə düşəcəkləri ni bəri başdan müəyyən edib.

Rövşən NURƏDDİNÖĞLU

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri açıqlanıb



Dünen Azərbaycan Respublikasının Prezidenti yanında Kütülevi İnkişafına Dövlət Dəstəyi Fondu və "Azərenerji" ASC-nin birge təşkil etdiyi "Azərenerji ASC: tarixi inkişaf yolu və strateji hədəflərə doğru" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. SİA-nın verdiyi məlumatda görə, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, "Azərenerji" ASC-nin prezidentinin müşaviri, AMEA-nın akademiki Arif Həşimov, Səhmdar Cəmiyyətin mesul vəzifeli şəxsləri, habelə ölkənin 20-dək aparıcı kütülevi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütülevi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin aprelində ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ile yaradıldığını xatırladıb. İcraçı direktor Fondu ötən 9 ilde ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmet edən coxsayılı layihələr həyata keçirdiyini bildirib.

Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyəti orqanları ile əməkdaşlığın genişləndirilmə-

si məqsədine xidmet edən tədbirlərin, eləcə də birge fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor, həmçinin, bildirib ki, "Azərenerji" ASC ilə birgə keçirilən müsabiqənin məqsədi Azərbaycan Respublikasının enerji təhlükəsizliyinin davamlı olaraq təmin edilməsi, mövcud resurslardan səmərəli istifade olunması və elektrik enerjisine artan təlebatın ödənilmesi, bu sahədə yeni texnologiyaların tətbiqi ilə əlaqədar realaşdırılan tədbirlərin, habelə ölkənin sosial-iqtisadi inkişafında elektrik enerjisinin yeri və rolunun ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında peşəkar jurnalist ya radiciliyini stimullaşdırmaqdır. İcraçı direktor, yekun nəticələrə əsasən, yazı müəlliflərindən 6 nəferinin əsas, 10 nəferinin hevəsəndirici mükafatlara layiq görüldüyü diqqətə çatdırıb. İcraçı direktor müsabiqəyə sənəd verən, lakin qaliblər sırasına düşməyən müsabiqə iştirakçılarının da, diqqətdən kənardə qalmadığını, "Azərenerji" ASC-nin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən, onların mükafatlandırıla cağını bildirib.

Tədbirdə çıxış edən "Azərenerji" ASC-nin prezidentinin müşaviri akademik Arif Həşimov media nümayəndələrini salamlayaraq onlara yaradıcı fealiyyətlərində uğurlar arzulayıb. O, Fondla birgə keçirilən müsabiqənin kütülevi informasiya vasitələri ilə "Azərenerji" ASC arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Çıxışını davam etdirən Arif Həşimov Azərbaycanda energetika sisteminin tarixi, sovetlər birliyi dövründəki inkişaf yolu və müstəqillik illərində əldə etdiyi uğurlu nəticələrdən söz açıb. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasetinin formalasdırılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirildiyini, bu sahənin inkişafının daim diqqət mərkəzində olduğunu vurğulayıb.



"Görünür "Jara" festivalı bəzilərini narahat edir"

Azərbaycan bütün dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Azərbaycan multikultural enənələrin formalaşlığı və digər ölkələrə nümunə göstəriləcək bir dövlətdir". Bunu SİA-ya açıqlamasında "Kasp" qəzetiin baş redaktoru İlham Quliyev deyib. Onun sözlərinə görə, son illerdə bəzən isiqamətdə çox gözəl ənənələrin şahidi olur: "Bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Eləcə də müxtəlif dillerin təmsilçiləri burada qardaşlıq şəraitində yaşayırlar. Həmçinin İslam dinin təriqətlərinin nümayəndələri vəhdət namazı qılırlar. Ümumilikdə Azərbaycandakı bu tolerantlıq, multikultural ənənələr her zaman dünyanın digər ölkələrinə nümunə kimi göstərilir. Görünür bu bəzilərini narahat edir. Onlar Bakıda keçiriləcək "Jara" musiqi festivalı ilə bağlı artıq qarayaxma kampaniyası aparmağa başlayıblar. Əslində Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin, bu munaqışından zərər çekən, qacqın ve məcburi köçkün düşmüş şəxslərin etirazlarını müəyyən mənada başa düşmək olar. Çünkü erməni adı gələndə onlar qıcıqlanırlar. Zara erməni deyil, Ermenistanda anadan olub, Rusiya vətəndaşıdır və millyiyətce yezidi kürdüd."

Düşünürəm ki, Zaranın festivala dəvət olunması və ölkəmizin reallıqlarını təbliğ etməsi bizim xeyrimizə olan bir məsələdir. Bu cür beynəlxalq festivallar dünyanın inkişaf etmiş ölkələrində də keçirilir. Ölkənin turist imkanlarının genişləndirilməsi və tanıtılması baxımından çox əhəmiyyətlidir. Əger Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifleyir və təbliğ edirse, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır".

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artıracaq



Ermənistanın Rusiyadan aldığı təbii qazın tərif qiyməti artırılacaq. SİA xəbər verir ki, bu barede Gürcüstən mətbuatı məlumat yayıb. Ermənistan KİV-lərinə istinadla yayılan məlumatda bildirilir ki, bu ölkənin təbii qazın alınması ilə bağlı Rusiyanın "Qazprom" şirkəti ilə bağladığı müqavilənin müddəti yaxın vaxtlarda başa çatacaq. Müqavilə başa çatdıqdan sonra imzalanacaq yeni sənəddə "mavi yanacağın" qiymətlərinin artırılması nəzərdə tutulub.

Ermənistanın "Grammark" qəzeti Rusiyadan olan ekspertlərə istinadla yazır ki, Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətləri artırılacaq. Ekspertlər bildirirlər ki, təbii qazın satışı ilə əlaqədar yeni sxem hazırlanıb. Həmin sənəddə təbii qazın qiymətinin dəyişəcəyi və artacağı barədə məlumatlar əksini tapıb. "Bu, o deməkdir ki, rəsmi Moskva Ermənistandan yeni hökumətinə etibar etmir" - deyə, ekspertlər vurğulayıblar. Məlumat üçün qeyd edək ki, Rusiya təbii qazı Gürcüstəndən keçməklə Ermənistana çatdırılır.

Azərbaycanda dövlət başçısı tərefindən ötən 15 il ərzində həyata keçirilən islahatlar, iqtisadi sahədə əldə edilən nailiyyətlər, ölkədəki daxili siyasi sabitliyin təmin olunması, əhalinin sosial rifikasiının və həyat şəraitinin yüksəldilməsi və digər əldə edilən ugurlar ölkəmizin inkişafını şərtləndirən əsas amillərdir.

Bu gün gənc, demokratik ölkə olan Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin sürətde aşağı düşmüş, açıq və sağlam işgüzar mühit formalasdır. Neft kapitalının insan kapitalına çevrilmesi istiqamətində atılan addımlar nəticəsini verib. Şəffaflığın artırılması məqsədi ilə Azərbaycanda "ASAN Xidmət" in təsis edilməsi və bu xidmətin yaradılması ilə müxtəlif xidmətlərdən istifadənin asanlaşdırılması, elektron idarəetmə sahəsində yeniliklərin tətbiqinə yaradılan şərait Azərbaycan ətrafında dolğun fikrin formalasmasına getirib çıxarıb ki, dünya mətbuatında yer alan məqalələrdə də bu və ya digər amillər işqalandırılır.

Dünyanın müxtəlif ölkələrində dərc olunan mətbə organelərində, internet portallarında və televiziyalarda Azərbaycanın gerçekliklərinin çoxmilyonluq tamaşaçı və oxuculara təqdimi iyirmi birinci yüzüllikdə yüksələn dövrünü yaşayan dövlətimizə dünya xalqlarının böyük marağının nümunəsidir. Məqalə müəllifləri Azərbaycan haqqında fikirlərini bölüşərkən ölkəmizin iqtisadi inkişafını, siyasi sabitliyin hökm sürməsini göstərməklə yanaşı, onun dünəyada artan nüfuzunu da qeyd edirlər. Təbii ki, bu gün yüksələn dövrünü yaşayan Azərbaycanın 20 faiz torpaqları erməni təcavüzkarlarının işqalı altındadır. Ermənistən ordusu tərefindən atəşkəs pozulur və

Ermənistən Azərbaycana qarşı ədalətsiz mövqeyi dünya mətbuatının gündəmindədir



ermənilər öz əməllerindən hələ də əl çəkmişlər. Dünyanın həqiqətpərest qüvvələri, sülhün, əmin-amanlığın davamlı olmasını isteyən insanlar bu mövcud vəziyyətə laqeyd qala bilmir, Azərbaycanın real illərini hərəkəli prizmadan yanaşaraq, dünyaya sülh mesajı göndərən ölkəmizin hələ də Dağlıq Qarabağ kimi həll olunmayan problemdən və Ermənistən işqalçılıq siyasetindən yazmaqdə davam edirlər.

Məqalələrdə Ermənistən azərbaycanlıların kütülevi şekilde deportasiya olunması, Azərbaycan torpaqlarının işqalı, bu torpaqlarda həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmə siyaseti barede geniş məlumat verərək, məlumat gerçəklilikləri diqqətdə saxlayırlar. Bu günlərdə Amerikada çıxan "The Daily Caller" nəşrində siyasi icmalçı Raul Louer Kontrerasın "Ermənistən və Azərbaycan: əslində, mövcud olmayan atəşkəs rejimi" sərlövhəli məqaləsində müəllif erməni qoşunlarının diqqət mərkəzində

olan Tərtər rayonunun Qapanlı kəndinin nümunəsində işqal edilmiş Dağlıq Qarabağda erməni və Azərbaycan qoşunlarının temas xətti boyunca yerləşən Azərbaycan kəndlərinin atəş tutulması faktının təsvir edir. Artıq bu gün dünya bilir ki, Ermənistən silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində, Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayonun ərazisi işqal olunub, bir milyondan artıq azərbaycanlı qacqın və məcburi köçkün vəziyyətinə düşüb. Müəllif məqalədə qeyd edir ki, erməni qoşunları Azərbaycan ərazilərini işqal edilər. Azərbaycanlılar Ermənistəndən qovulub, Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında etnik təmizləmə məruz qalılar. İşqal edilmiş ərazilərdə oyuncaq rejim qurulandan sonra keçən 25 il ərzində heç bir ölkə bu rejimi tanımayıb. Məqalədə o da bildirilir ki, BMT hesab edir ki, erməni silahlı qüvvələri tərəfindən bir milyona yaxın məcburi köçkün etnik təmizlənməyə məruz qalıb və doğma yurdlarından qovulub.

Azərbaycanın Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ mənaqışının həlli ilə bağlı haqlı, ədalətli və qətiyyətli mövqeyi dəyişməz olaraq qalır. Ölkəmiz mənaqışının sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ərazi bütövülüyümüzün tam bərpası çərçivəsində ədalətli həllinə səy göstərir. İşqalçı Ermənistən beynəlxalq hüquq kobudcasına tapdalayıb, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə də əhəmiyyət vermir. Bildiyimiz kimi, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işqal olunmuş ərazi-

lərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul edib. Bununla yanaşı, bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistən Azərbaycan torpaqlarının 20 faizi işqal etməsini pisləyiblər və işqalçılıq siyasetindən əl çəkməye çağırıblar. AŞ PA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası səviyyəsində Ermənistən işqalçılıq siyasetinə kəskin mənfi münasibət bildirilib.

Bir çox beynəlxalq təşkilatlar da - dünya ölkələri Ermənistən Azərbaycan torpaqlarının 20 faizi işqal etməsini pisləyib, işqalçılıq siyasetindən əl çəkməye çağırıblar. Bütün bu addımlara baxmayaq, Ermənistən işqalçılıq və anti-Azərbaycan siyasetini davam etdirir. Azərbaycanın xoşməramlı söylerinə, rəsmi Yerevanı diplomatik vasitələrlə işqalçılıq siyasetindən çəkindirməyə yönələn addımlara baxmayaq, mənaqışə hələ də həll olunmamış qalır.

Azərbaycanın gücü o dərəcədə artıb ki, erməni işqalı zamanı dağıdılmış evlər və çoxmənzilli binalar belə bərpə olunur, əhalinin istifadəsinə verilir. Bu gün Horadizin, Cocuq Mərcanlının yenidən qurulması, geniş abadlıq-bərpə tədbirlərinin həyata keçirilməsi istiqamətində bir çox mühüm işlər görülüb. Müharibə zamanı dağılırlara məruz qalan məkanlarda quruculuq işləri geniş vüset alıb və yeni evlər tikilib. Bütün bu görülən işlər Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Zümrüd BAYRAMOVA

Azərbaycan Avropanın və böyük dövlətlərin əsas tərəfdasına çevrilib

“Cənub Qaz Dəhlizi” həm ölkəmizin iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə verir

Bəlli olduğu kimi, Prezident İlham Əliyev mayın 29-u Səngəçal terminalında “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimində iştirak edib və bu tarixi hadisədə ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk, Neft İxrac Edən Ölkələr Təşkilatının baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçıları Bernard Luney də iştirak ediblər. Həmçinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın mərasim iştirakçılara müraciətləri oxunub.

Beləliklə, Azərbaycan növbəti dəfə beynəlxalq aləmə öz əhəmiyyətini və iqtisadi qüdrətini nümayiş etdirmiş olub. Söz yox ki, bu, her bir azərbaycanlı üçün fərəhdöğurucu və qururlandırıcı hadisədir. Belə ki, Azərbaycan hələ 1994-cü ildə “Ösrin Müqaviləsi”ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə əvvəlib. Ötən əsrin 90-ci illərində mürəkkəb geosiyasi veziyətlə əzəzən Azərbaycan, bütün baxımlara baxmayaraq, zəngin təbii sərvətlərindən istifadə etmək haqqında strateji qərar qəbul edə bildi. Ümummilli Liderimiz Heydər Əliyevin uzaqqorun siyaseti neticəsində, bu çətinliklərdən çıxan ölkəmiz Avropana enerji təhlükəsizlik telebatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Mehəz “Ösrin Müqaviləsi” Azərbaycanı Avropaşa çıxarmaqla onun milli neft strategiyasının hədəflərini müəyyənləşdirdi.

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verir



məkdədir. Bele status isə ölkəmizin dünyada mövqeyini yüksəltməklə yanaşı, onun etibarlı tərəfdəş olaraq sanbalının göstəricisine əvvəlib. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verir. Çünkü uzun müddət idi ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedirdi. Bu baxımdan, qənaətə gəlmək olar ki, artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Yəni bu əməkdaşlıq artıq ona getirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək seviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək.

Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasetin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formallaşmasındadır

Bu siyaset Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz uğurlu neticələrini göstərir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Ösrin Müqaviləsi” Azərbaycanın 20-ci əsrde imzaladığı böyük müqavilədir, Prezident İlham Əliyev tərəfindən imzalanan və artıq reallaşdırılmış “Cənub Qaz Dəhlizi” yeni əsrin - 21-ci əsrin nəhəng razılaşmasıdır. “Cənub Qaz Dəhlizi” bu baxımdan, yürüdülən siyasetin davamı olmaqla, eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Xatırladaq ki, hələ 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo arasında keçirilən görüş zamanı “Cənub Qaz Dəhlizi” ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. Bu, Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji sahəsində deyil, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında sosial-mədəni və digər istiqamətlər üzrə əməkdaşlıqdan bəhs edirdi.

O da sərr deyil ki, Azərbaycan bu gün Avropanın ən böyük və etibarlı enerji tərəfdəslərindən biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini ver-

əməkdaşlığına mane olan bir neçə siyasi gruplar mövcuddur. Onlar Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlarını, beynəlxalq maliyyə dairələrində Azərbaycanın etibarının yüksəlməsini həzm edə bilirlər. Odur ki, Azərbaycanın müstəqil siyaseti, beynəlxalq çağırışlara müdrik yanaşması bu grupları tez-tez hərəkətə getirir.

Təbii ki, Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin olan ölkələr bir az gücləndikdən və müstəqil siyaset yeritməye başladıqda, bu “dostlar” ona öz şərtlərini diqət etməye çalışırlar. Azərbaycanın tarixi torpaqlarını işğal edən Ermənistandan və ona bu işdə kömək etmiş himayədarlarını nəzərə alsaq, bu ikili yanaşmanın səbəbi aydın olur. Amma bədxahaların bu cəhdlərin əbəs olduğunu bir neçə gün önce açılışı olan “Cənub Qaz Dəhlizi” layihəsi sübuta yetirdi. Əksinə, daha bir



resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasetinə üstünlük verən Azərbaycanın atıldığı qətiyyətli addımlar regionun və dönyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına elverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasetin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formallaşmasındadır. Bu siyaset, artıq ona getirib çıxarıb ki, bu gün Azərbaycan təkcə Avropa ölkələrinin deyil, bir çox böyük ölkələrin əsas tərəfdəşinə əvvəlib. Bu baxımdan, yeni nəhəng enerji layihələrinin düşünülməsi və həyata keçirilməsi heç kimi narahat etməməlidir.

Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq. Çünkü məsələ həm də ondadır ki, Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. 2006-cı ildə Brüsselde imzalanan “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdəşlik haqqında Anlaşma Memorandumu” Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirir və bu tərəfdəşliğin daha da inkişaf etdirilmesi üçün əsas sahələri müəyyən edib.

Baxımdan, “Cənub Qaz Dəhlizi” yeni qaz mənbələrini təmin etməklə, Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Enerji

mühüm məqam budur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə marağı daha da gücləndirib. Artıq belə proqnozlar da irəli sürmək olar ki, bu əməkdaşlıq çərçivəsində Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidirlər. Çünkü problemin həllinə bu ölkələrin təsir etmək imkanları böyükür. Məlumdur ki, sülh danışqları prosesində Ermənistən bütün öhdəliklərinin yeri-ne yetirilməsindən boyun qaçırır. Bu, Ermənistənin gerçek siyasetidir və bu ölkənin həkimiyəti bütün danışqlardan qaçaraq, vaxtı uzatmaq və vəziyyəti indiki tərzdə saxlamak niyyətindədir. Beynəlxalq birlik işgalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Çünkü Azərbaycan həmişə bütün beynəlxalq təsisatlarda toplantılarında bütün torpaqlarımızın, o cümlədən, Dağlıq Qarabağın Ermənistən silahlı qüvvələri tərəfindən işğalı məsələsinə qaldırır. Belə ki, Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolü mühümür və bu istiqamətdə səylərinin artırılması zəruridir. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və separatçı meyllərin qarşısının qətiyyətə alınmasıdır. Mehəz bu kimi faktorları da nəzərə alsaq, güclü iqtisadiyyati olan Azərbaycanın növbəti bir nəhəng layihəni gerçəkləşdirməsi onun sosial, hərbi və s. istiqamətlərdəki gücünü da-ha artırımı olacaq. Artıq bu reallıq da gözönündədir.

Rövşən NURƏDDİNOĞLU

Azərbaycan dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir

Bu gün beynəlxalq aləmdə baş veren iqtisadi proseslərin və siyasi gerginliyin derinleşməsinə baxmayaraq, müasirşən və çöçəklənən ölkəmiz dünyanın ən sabit, ən tolerant ölkələrdən birinə çevrilib. Azərbaycan beynəlxalq aləmdə dinlərəsi dialoqun möhkəmləndirilməsi üçün dəyerli töhfələri verir. Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri Azərbaycanın real ponaramasını əks etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Ölkəmizin hər yerində istifadəyə verilən idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslarla söykəndiyini təsdiqləyir. Ümumiyyətdə, son 15 ilde paytaxtimizda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bədii gimnastika üzrə 27-ci dünya çempionatı, serbest güleş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görəmə qüsürü paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmandan da ölkəmizə böyük imic qazandır. Beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsindən yararlanan Azərbaycan bu etimadı və etibarı məsuliyyət hissi ilə doğrudur. Dinindən, irqindən asılı olmayaraq hər kəs yarışlarda iştirak edir, Azərbaycanda kəsabitliyin, əmin-amanilığın, tolerant mühitin şahidinə çevrilirlər. Elə bir çox beynəlxalq musiqi festivallarında da Qəbələ Beynəlxalq Musiqi Festivalında, Şəki Beynəlxalq Musiqi Festivalında, Rastropoviç adına Beynəlxalq Musiqi Festivalında və digər tədbirlərdə müxtəlif xalqları təmsil edən musiqiçilər iştirak edərək Azərbaycan haqqında, onun musiqisi, tarixi, bu günü, mətbəxi, inkişafı ilə bağlı məlumatlar əldə edirlər ki, bu da ölkəmizin təbliğatında önemlidir. Bu gün isə paytaxtimizda "Jara" Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq Bakı üçüncü ildir ki, isti iyul günlərində keçirilən festivala ev sahibliyi edir. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusyanın əməkdar artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammon" mükafatının təsisçisi Sergey Kojevnikovdur. Hər il olduğu kimi, eminliklə deyə bilerik ki, bu il də Azərbaycan festivalı uğurla keçirəcək. Ölkəmizin gözəl ənənələrə malik olması, qonaqpərvərliyi, təşkilatlılıq qabiliyyəti, hər zaman olduğu kimi, "Jara" iştirakçılarını da təəccübləndirəcək. Alekseev, Brandon Stone, Burito, DoReDos, Doni, EMIN, Feduk, LOBODA, L'One, Monatik, NK, Natan, Nyusha, Aleksandr Panayotov, Aleksey Çumakov, Ani Lorak, Anna Sedokova, Artyom Pivovarov, Vremya i Steklo, Qlyuk'zo, Qradusı, Qriqori Leps, Yeqor Krid, Klava Koka, MOT, Maks Barskix, Mişa Marvin, Nikolay Baskov, Pitsa, Sergey Lazarev, Slava, Sqodiana, Sultan, Timati, Filip Kirkorov, Elina Çaqa, Yuliya Kovalçuk və digər məşhur musiqiçilərin iştirakı ilə keçiriləcək festivala Rusiya müğənniləri arasında Zara Mqoyanın qatılması bu gün birmənəli qarşılanır. Əsas iddia kimi milliyyətə erməni olan bu sənətkarın Azərbaycana gəlməsi və festivalda çıxışının yolverilməliyi fikri irəli sürürlür. Bütün dövrlərde müxtəlif xalqların süh və qarşılıqlı anlaşma şəraitində yaşıdı, tolerant, multikultural dövlət kimi təninan Azərbaycan bu gün də ənənəsinə sadıqdır. Müxtəlif xalqları təmsil edən musiqiçilərin Azərbaycana səfəri ölkəmizin hansı dəyərlərə sahib olduğunu daha bir göstəricisidir. Azərbaycan dünya xalqlarına sühsevər olduğunu, sənətə, azad söza geniş meydən verən, yüksək dəyərlərə malik bir məkan kimi tanır. Millət vəkili Aydin Mirzəzadə açıqlamasında festivalda iştirak etmək üçün çox sayıda tanınmış Rusiya müğənnilərinin müraciət etmesini Azərbaycanın dünyada nüfuz qazanmasının nümunəsi kimi dəyərləndirib. Onun sözlerine görə, Azərbaycan bütün dünyada müxtəlif xalqların süh və qarşılıqlı anlaşma şəraitində yaşıdı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törediyi, Ermənistana rəhbərlik etmiş şəxslerin azərbaycanlılara ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik".

Zara erməni deyil, Ermənistanda anadan olub, Rusiya vətəndaşıdır və milliyyətə yezidi kürddür. Ekspertlərin fikrincə, Zaranın festivala dəvət olunması və ölkəmizin reallıqlarını təbliğ etməsi Azərbaycanın xeyrinə olan məsələdir. Bu cür beynəlxalq festivallar dünyanın inkişaf etmiş ölkələrində də keçirilir. Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifleyir və təbliğ edirsə, nəyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Azərbaycan multikultural ənənələrin forması və digər ölkələrə nümunə göstərilecek bir dövlət kimi tanınır.

Nəzakət ƏLƏDDİNQIZI



Deputat: "Jara" müsiqi festivalı böyük populyarlıq qazanıb"

Bakıda axıncı illərdə keçirilən "Jara" müsiqi festivalı böyük populyarlıq qazanıb". Bunu SIA-ya açıqlamasında millət vəkili Aydin Mirzəzadə deyib. Onun sözlerine görə, festivalda iştirak etmək üçün çox sayıda tanınmış Rusiya müğənniləri müraciət ediblər: "Bunu Azərbaycanın dünyada nüfuz qazanmasının yeni nümunəsi kimi qəbul etmek olar. Bakı festivalında iştirak edəcək Rusiya müğənniləri arasında Zara Mqoyanın olması Azərbaycanda narazılıqla qarşalandı. Onun Ermənistanda doğulması və indiye qədər Ermənistana Azərbaycan torpaqlarının bir hissəsini işgal etməsi ni pisləməməsi əlbəttə ki, vətəndaşlarımızda onun dəvəti baresində suallar doğurur. Hesab edirəm ki, təşkilatçılar ictimai fikri nəzəre almırlırlar.

Azərbaycan bütün dünyada müxtəlif xalqların süh və qarşılıqlı anlaşma şəraitində yaşıdı, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir. Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törediyi, Ermənistana rəhbərlik etmiş şəxslerin azərbaycanlılara ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz nəyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik".



Bəhruz Quliyev: "Azərbaycan dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu sübut edir"



Azərbaycanda "Jara" festivalının keçirilməsini ilk növbədə ölkəmizin mədəniyyət sahəsində elə etdiyi uğur kimi qiymətləndirmək lazımdır. Belə ki, bu festivalda bir çox tanınmış xarici estrada ulduzlarının iştirakı, Azərbaycanın tanıtılması, ölkəmizin tolerant və multikultural dəyərləri istiqamətində atılan əhəmiyyətli addımdır". SİA xəbər verir ki, bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev erməni əsilli Zara Mqoyanın "Jara" festivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, adıçəkilən müğənni festival çərçivəsində Azərbaycan dilində mahni da ifa edəcək və bu addım bilavasitə bir erməni əsilli mədəniyyət nümayəndəsinin Azərbaycanın həqiqətlərinin təbliğində rol alması kimi də dəyərləndirilə bilər: "Kimsəyə sərr deyil ki, təkcə Azərbaycanda 30 minə yaxın erməni əsilli yaşayır, Ermənistən isə demək olar ki, ermənilərdən ibarət olan bir ölkədir. Əlbəttə, əger nəzərə alsaq ki, Ermənistən monoetnik dövlətdir və orada yaşayan əhalinin 95 faizi ermənidir, bu zaman Azərbaycanda sülh-pərvər və dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunu şahidi olarıq". Ekspert son olaraq vurgulayıb ki, siyasetlə mədəniyyəti qarşıdırmaq doğru seçim deyil: "Siyasetlə siyasetçilər məşğul olurlar. Mədəniyyət isə insanlara xoş ovqat bəxş edən bir sahədir. "Jara" festivalı da artıq bir ənənə şəklini alaraq, en tanınmış mədəniyyət ulduzlarının Bakıya gəlməsini təmin edir. Hesab edirəm ki, bu dəfə keçirilən festival da dünyanın diqqətinə olacaq və ölkəmiz adı növbəti dəfə yüksəklərə ucalacaq".

Bolqarıstan KIV-ləri Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında yazır

Bolqarıstanın nüfuzlu KIV-ləri 2014-cü ilde yaxınlarının mezarlarını ziyaret edərək ermənilər tərəfindən qanunsuz həbs olunmuş azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqlarından yazırlar. Ölkənin aparıcı "Standart" qəzetində "Dağlıq Qarabağda həbs olunmuş azərbaycanlılar üçün azadlıq tələb olunur" sərlövhəli xəbər dərc edilib. Xəbərdə 1993-cü ilde doğma torpaqlarının Ermənistən tərəfindən işğalı nəticəsində məcburi köçküne çevrilmiş D.Əsgərov və Ş.Quliyevin 2014-cü ilde öz ata-baba yurdularını ziyaret edərək ermənilər tərəfindən əsir götürüldükleri, digər Azərbaycan vətəndaşı Həsən Həsənovun isə öldürüldüyü qeyd olunur. 2016-cı ildə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə komitesinin yaradıldığı bildirilərək məsələ ilə bağlı BMT-nin insan hüquqları üzrə ali komissarına, Rusiya Prezidentinə və Rusyanın Azərbaycandakı sefirinə müraciətlərin edildiyi vurgulanır. 2017-ci ildə Ukraynanın Milli Qəhrəmanı və deputat Nadejda Savçenkonun D.Əsgərov və Ş.Quliyevə dəstək bəyanatı yayması və beynəlxalq səviyyədə müdafiəsi qoşulacağına bildirməsi barədə məlumat verilərək D.Əsgərovun oğlu Kürdəli Əsgərovun 2017-ci il sentyabrın 11-12-də Varsavada ATƏT-in insan haqları ile bağlı sammitində iştirakına diqqət celb edilir. Yazida girovların azad olunması istiqamətində Azərbaycan Xarici İşlər Nazirliyinin səyirinə de toxunulur, "Facebook" və "Twitter" sosial şəbəkələrində #freeshahbaz həşət-qələmlərindən istifadə olunmaqla D.Əsgərov və Ş.Quliyevə yardım göstərile bilinəcəyi qeyd edilir. Söyügedən xəbər, həmçinin "Standart" qəzetiñin rəsmi internet səhifəsində da yerləşdirilib.

Bolqarıstanın nüfuzlu "Focus" xəber agentliyinin internet səhifəsində "Azərbaycan səfirliyi: Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətin D.Əsgərov və Ş.Quliyevin taleyine biganə qalmayıcağına ümidi edir" adlı xəbər yerləşdirilib. Xəbərdə Azərbaycanın Ermənistən tərəfindən işğal edilmiş Kalbəcər rayonunda öz doğma torpaqlarını və valideynlərinin mezarlarını ziyaret edən azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin girov götürülməsinin, H. Həsənovun isə qətəl yetirilməsinin iyulun 11-də 4 ilinin tamam olduğu bildirilir. Azərbaycanın Ermənistən silahlı birləşmələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz separaççı qurum tərəfindən uydurulmuş cinayət işi əsasında D.Əsgərovun "ömürlük", Ş.Quliyev isə "22 illik azadlıqldan məhrum edildiyi" diqqətə çatdırılan xəbərdə D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsdən əvvəlki və sonrakı görüntülərinin onların erməni girovluğunada qeyri-insani rəftara məruz qalmalarını sübuta yetirdiyi bildirilir. Girov götürülməni qadağan edən və hərbi münaqışeler zamanı mülki şəxslərə humanist davranış tələb edən 1949-cu il Cenevre Konvensiyalarının müddələrinə zidd olaraq, Ermənistən tərəfinin beynəlxalq səviyyədə götürüldüyü öhdəlikləri kobud şəkilde pozmaqdə davam etdiyi vurgulanan xəbərdə humanitar hüquq normallarına əməl olunmasına və mülki şəxslərin azad edilməsinə dair Azərbaycan tərəfinin çağırışlarına məhəl qoyulmadığı bildirilir.

Xəbərdə D.Əsgərov və Ş.Quliyevin 1993-cü ildən bəri öz doğma torpaqlarının Ermənistən tərəfindən işğal edilməsi nəticəsində məcburi köçküñə həyatı yaşıdığı, 20 ildən çox da vəmən vətən həsrətinin onları işğal edilmiş torpaqlarını ziyarətə sövq etdiyi və onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri oxucuların diqqətinə çatdırılır. Daha sonra D.Əsgərov və Ş.Quliyevin qanunsuz həbsi və Ermənistən onları azad etmədən imtina etməsinin girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı narazılığına səbəb olduğu vurgulanır.

Azərbaycan tərəfinin mövqeyi olaraq Ermənistənən bu qeyri-humanist və qeyri-konstruktiv mövqeyinin münaqışının süh yolu ilə həllini daha da çətinləşdirdiyi qeyd olunur. D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanılmasının təcavüzün və işğalın nəticələrini möhkəm-ləndirməyə hədəflənmiş məqsədyönlü və etnik təmizləmə, eyni zamanda, yüz minlərlə azərbaycanlıların qovulduğu evlərinə qayitmaq, onların yaşamaq, azadlıq və təhlükəsizlik hüququnun qarşısının alınması siyasetinin açıq nümayışı olduğu qeyd edilir. Sonda Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyətin girovluqda müxtəlif xəstəliklərə düber olmuş D.Əsgərov və Ş.Quliyevin taleyine biganə qalmayacağına və bu günahsız insanların dərhal azad edilməsi və öz ailələrinə qovuşması üçün Ermənistənən təsir göstərəcəyinə ümidi etdiyi vurgulanır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Iyulun 26-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunda mərkəzi aparat işçilərinin iştirakı ilə 2018-ci ilin birinci yarımılındə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

AZERTAC xəbər verir

ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavin - respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını zamanın tələblərinə uyğun olaraq ən yüksək formada həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülmüş məqsədönlü tədbirlər nəticəsində 2018-ci ilin birinci yarısında da dövlət müsteqiliyimizin daha da möhkəmləndirildiyini, əhalinin maddi və sosial rifah halının yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndiriləcəkini diqqətə çatdırıb. Hərbi prokuror bildirib ki, 2018-ci ilin birinci yarısı bir sırə ölkə miqyaslı mühüm hadisələrlə yadda qalıb. Həmin hadisələrdən ən başlıcası aprelin 11-də demokratik, şəffaf və ədalətli şəkildə keçirilən növbədən kənar prezent seçkilərində Ulu Önderimizin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin xalqın böyük əksəriyyətinin inam və etimadını qazanaraq 86 faiz səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

Hesabat dövründə baş verən mühüm hadisələrdən biri də xalqımızın və dövlətçiliyimizin taleyində misilsiz rolu olan, müasir müstəqil Azərbaycanın qurucusu və memarı, ölkəmizi davamlı inkişaf yoluna çıxarmaqla dünya birliliyinə qovuşdurmış əvəzsiz tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinin respublikamızda, eləcə də onun hündürlərindən kənardə böyük təntənə ilə qeyd edilərək silsilə tədbirlərin keçirilməsi və əbədiyəşar liderimizin xatirəsinin de-rin ehtiramla anılması olub.

Diqqətə çatdırılib ki, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixi Sərəncamına uyğun olaraq cari



illin birinci yarısında Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi geniş qeyd olunub. Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi və "Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərlər. Biz də Cümhuriyyətin qurucuları ile fəxr edirik" sözləri xalqımızın qədim və zəngin dövlətçilik tarixinə dövlətimizin başçısı tərafından böyük ehtiramın göstəricisidir.

Xanlar Vəliyev xüsusi vurğulayıb ki, ölkəmizin həyatında yüksək fealiyyət göstərən Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqət ölçüyəgəlməzdır. Mehriban Əliyeva Azərbaycanın "ağılı gücü"నü temsil edən şəxsiyyətlərdəndir. Hazırda dünyanın yüksək inkişaf etmiş dövlətləri üçün "ağılı gücü" amili aparıcı rol oynayır. Mehriban xanım da bütün fealiyyəti boyu elm, mədəniyyət və incəsənətə himayədarlıq edərək xalqımızın mədəni irlisinin dünyada tanınmasına müstəsna xidmətlər göstərib, humanist, xeyriyyəçi və şəfqətci Azərbaycan xanımının müasir ideal modelini yaradıb.

Bildirilib ki, həyata keçirilmiş dərin iqtisadi islahatlar nəticəsində 2018-ci ilin birinci yarımiliyində də yerli investorlarla yanaşı, xarici investorlar tərəfindən ölkə iqtisadiyyatına ümumilikdə 6 milyard dollar sermayə qoyulub, ixrac olunan məhsulların həcmi 34 faiz, qeyri-neft ixracı isə 20 faiz artıb, 67 min yeni iş yeri açılıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2018-ci ilin birinci yarısında iki pille irəliləyərək dün-yə miqyasında 35-ci yerə qərərləşib. Həmçinin Əlet Beynəlxalq Dəniz Ticarət Limanının istifadəye verilmesi, Cənub Qaz Dəhlizinin və TANAP-in rəsmi açılışının olması, TAP-in icrası istiqamətində

önemli addımların atılması hesabat dövründə dövlətimizin əldə etdiyi mühüm siyasi və iqtisadi uğurlardandır.

Bu uğurları, iyulun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətle inkişaf edərək əksər dövlətlərdən üstün olmasına gözlər götürməyən radikal müxalifət və dini-ekstremitət təşkilatlarının üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ile birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşılurma yaratmaq məqsədile iyulun 3-də və 10-də Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmış qanlı terror hadisələri töredib, şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisine qarşı sui-qəsd edib, asayışın kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabıtını qətlə yetiriblər.

Lakin Prezident İlham Əliyevin qətiyyətli və müdrikkiliklə atlığı addımların nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayet Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanılmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmetinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti töretmış şəxslər müəyyənəşdirilib, onlardan bir qismi həbs edilib, axtaraşla verilib, digər iştirakçılarından da müəyyənəşdirilərək cinayət məsuliyyətinə cəlb olunmasının istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həmin hadisələrin təhlili və istintaq əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərinin hansısa dini təşkilat adlandırılaların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdır-

dığı və ölkənin daxilindəki, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyen Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri adı cinayətlər deyil. Bunlar ölkəmizdə hakimiyyətin zorla elə keçirilməsinə, saxlanılmasına, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmış hərəkətlərdir. Lakin Azərbaycan Respublikası Prezidentinin qətiyyəti və müdrikkiliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb.

Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamış, iğtişaş və qarşılurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmış hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb. Xanlar Vəliyev bildirib ki, 2018-ci ilin mayında düşmənin növbəti təxribatının qarşısının alınması zamanı Naxçıvan Muxtar Respublikası ərazisində aparılan

Günnüt əməliyyatı zamanı Əlahidə Ümumqoşun Ordusu müdafiə zolağının Vəlidədağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılıqaya dağı, Yağargerdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində on xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri əle keçirib. İyirmi altı kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər düşməndən geri alınıb, ümumiyyətde 11 min hektar ərazi düşməndən azad edilib. Bu, 2016-ci ilin Aprel döyüşlərindən sonra Azərbaycan Ordusunun düşmənin növbəti təxribatına verdiyi qətiyyətli cavabı və növbəti ezmədir.

Günnüt əməliyyatı və minlərlə hektar torpağın işğalçılarından azad edilməsi gələcək qələbələrimizin

müjdəcisi olan bu hadise təcavüzkar ermənistanda böyük rezonans doğurmaqla ölkə əhalisinin torpaqlarımızın tezliklə düşmən tapdajından azad olunacağına ümidi artırıb, dövlət və ordu quruculuğu sahəsində Prezidentimiz tərəfindən həyata keçirilən ardıcıl tədbirlərin ne dərəcədə səmərəli və məqsədəməvafiq olduğunu bir da-ha sübut edib.

Ölkə iqtisadiyyatının dinamik inkişafının və dayanıqlığının Silahlı Qüvvələrin fealiyyətinə də müsbət təsir etdiyini söyləyən hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin səsial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti xeyli yüksəlib, şəxsi heyətin nizam-intizamının daha da artırılması istiqamətində mühüm irəliləyişlərə nail olunub. Ötən il Silahlı Qüvvələrdən cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub. Hesabat dövründə qeydə alınmış cinayətlərin 99,3 faizi açılıb.

Hərbi prokuror deyib ki, 2017-ci ilin birinci yarıılı ilə müqayisədə hesabat dövründə qeydə alınmış ağır cinayətlər 3,6 faiz, xüsusi ağır cinayətlər 14,3 faiz, qeyri-hərbi cinayətlər 19 faiz, şəxsiyyət eleyhinə olan cinayətlər 4 dəfə, ic-timai təhlükəsizlik eleyhinə olan cinayətlər 28,6 faiz, tabelik müna-sibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 5,9 faiz, tabelik qaydası eleyhinə cinayətlər 23 faiz, hərbi qulluqçunu təhqir etmə, döymə və ya işğəncə vermə cinayətləri 24,5 faiz azalıb. Azalma fərqliik cinayətlərində 50 faiz, silahlı və ya ətrafdakılar üçün yüksək təhlükə tərəfdən əşyalarla davranış

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

qaydalarını pozma cinayətlərində 33,3 faiz, rüşvet alma və rüşvet vermə cinayətlərində 34,4 faiz, qəsdən adam öldürmə cinayətlərində 14,3 faiz, özünü öldürmə həddine çatdırma cinayətlərində 66,7 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərin 33,3 faiz, mülkiyyət əleyhinə olan cinayətlərində 12,8 faiz təşkil edib. Hərbi birləşmələrde törədilmiş bir sıra ağır və xüsusiələ ağır cinayətlərin açılması təmin olunub. Cinayət hadnəsərinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidmeti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzər elaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birge tədbirlərinin çox böyük əhəmiyyəti olub.

Diqqətə çatdırılıb ki, 2017-ci ilin birinci yarısı ilə müqayisədə hesabat dövründə birləşmələr üzrə qeydə alınmış cinayətlərin sayı Daxili Qoşunların hərbi hissələri üzrə 40 faiz, Ədliyyə Nazirliyinin hərbi hissələri üzrə 33,3 faiz, Fövqəladə Hallar Nazirliyinin hərbi hissələri üzrə 11,1 faiz, Dövlət Sərhəd Xidmətinin hərbi hissələri üzrə isə 7,7 faiz azalıb.

Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə her il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumileşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmaməktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin siyasi irade, ezm və qətiyyəti hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasetinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, 2018-ci ilin birinci yarımlində də ölkəmizdə korrupsiyaya və rüşvetxorluğa qarşı kəsərlə mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahəde qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliy-

yətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zeiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvetxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət töretmış şəxslərin layiqli cəzaya məhkəmə edilməsinə şərait yaradıb.

Diqqətə çatdırılıb ki, respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında korrupsiya və rüşvetxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülüb. Bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 57 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib.

Xanlar Vəliyev Azərbaycan Prezidentinin "Dövlət və bəlediyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalarla qarşı mübarizənin gücləndirilmesi haqqında" 2009-cu il 22 iyun tarixli Fermanında və 2016-ci il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda rüşvetxorluğa və korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılması, ictimai nəzərətin gücləndirilmesi ilə əlaqədar prokurorluq orqanlarının üzərinə çox böyük məsuliyyət qoyulduğunu qeyd edib.

Bildirilib ki, bu qəbulənən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə de, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır. Hesabat dövründə dövlət ittihamının müdafiəsi şəbəsi tərifindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 50 faiz təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmərinin rolunun artırılması, məhkəmələr qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi təqdid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Səyyar məhkəmə baxışının cinayətkarlığa qarşı mübarizədə xəbərdarlı funksiyasının əhəmiyyətini xüsusi vurğulanın hərbi prokuror qeyd edib ki, bəzi hərbi məhkəmələrdə qanunvericiliyin bu mexanizmindən yeterince istifadə olunmur.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilib. Vətəndaşların müraciət etmek imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətə yanaşılıraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsinəlməz tədbirlər görülüb.

Cari ilin birinci yarımılındə hər-

bi prokurorluq orqanlarında vətəndaşların 1036 müraciətinə baxılıb, 568 vətəndaş mərkəzi aparadı qəbulda olub, ərazi hərbi prokurorluqlarında 1615 vətəndaşın fərdi qəbulu aparılıb. Bilavasitə hərbi hissə və birləşmələrdə 1166 nəfər qəbul edilib və onların müraciətləri üzrə müvafiq qərarlar qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fealiyyətinin yaxşılaşdırılması, vətəndaş-məmər münasibələrinin sağlam zəminda qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da tekmilləşdirilmesi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçularının diqqətinə çatdırılıraq, onlara əməl olunması hər bir əməkdaşdan ciddi tələb edilib.

Xanlar Vəliyev Xocalı, Qardaşlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə esir düşmüş şəxslər işgəncə verilmesi və Ermenistan silahlı qüvvələrinin tərəfdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə müşavirə iştirakçılarına məlumat verərək bildirilib ki, həmin cinayət işi üzrə hazırlı intensiv istintaq-əməliyyat tədbirləri yerinə yetirilir.

Müşavirədə görülmüş müsəbət işlərlə yanaşı, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fealiyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosesual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər neticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi təqdid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətə mayın 7-də Respublika Hərbi Prokurorluğununda "Azərbaycanın inkişaf strategiyasında Heydər Əliyev ısrı" mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad olunub, dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışılıb. Milli Məclisin deputatlarının istirak etdikləri tədbir Azərbaycan Televiziyası, AZERTAC və digər kütüvə informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Bundan əlavə, bu il Novruz bayramı ərefəsində Respublika Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələrində bayram tədbirlərinin keçirilməsinə, eləcə də hərbi qulluqçu-

larla görüşlərə dair birge tədbirlər planları hazırlanaraq təsdiq edilib. Müvafiq rayon icra hakimiyyətləri ilə birlikdə keçirilən tədbirlərin mədəni-kültəvi hissəsi yüksək səviyyədə teşkil olunub. Tədbirlər Dövlət Sərhəd Xidmetinin və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi hissələri ilə yanaşı, Müdafiə Nazirliyi üzrə 15 hərbi hissədə keçirilərə cəbhəboyu yerləşən bütün hərbi hissələri əhatə edib. Həmin tədbirlərdə, həmçinin xidmətde fərqlənən hərbi qulluqçuları mükafatlaşdırmaq, digər hərbi qulluqçuların da nümunəvi xidmətinə stınullaşdırmaq məqsədilə Hərbi Prokurorluğun vəzife borclarını layiqincə yerinə yetirən 8 işçisine respublika hərbi prokurorunun emrinə əsasən, məhərət dərcələri verilib, 11 hərbi prokurorluq işçisine əvvələr verilmiş məhərət dərcələri artırılıb, 1 nəfərin məhərət dərcəsi ləğv edilib, 1 nəfərin məhərət dərcəsi bir pillə aşağı salınıb. Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmərləri ilə 10 işçi vəzifədə irəli çəkilib. Xidməti fealiyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilib, 11 işçi müxtəlif medal-larla təltif olmuş, 34 əməkdaşa rütbələr verilib.

Bildirilib ki, 2018-ci ilin birinci yarımı silahlı cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularla vətənpərvərlik hissinin gücləndirilmesi, onların asudə vaxtının teşkili, eləcə də təhqiqatın teşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının komandanlığının, Səfərərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birge Tədbirlər planları təsdiq edilərək səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib.

Bu ilin birinci yarısında Memorial Soyqırımı Muzeyinin fealiyyəti ilə bağlı müəyyən işlər görülüb. Cəmiyyətdə vətənpərvərlik hissələrinin yüksəldilməsi, azərbaycanlıların kütüvə qırğınları barədə gənclərin məlumatlaşdırılması və düşmən tərəfindən tərəfdiləşmiş cinayətlər haqqında obyekтив həqiqətlərin ictimaiyyətə çatdırılması üçün müxtəlif dövlət strukturları və ictimai təşkilatlar məktublar göndərilib. Muzeysi ziyyət edən 3957 nəfər üçün ekskursiyalar təşkil olunub.

Xocalı soyqırımının 26-ci ildönmü ilə əlaqədar fevralın 23-də Respublika Hərbi Prokurorluğunun nəzdində fealiyyət göstərən Memorial Soyqırımı Muzeyində elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Məclisin deputatları, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun nümayəndələri və Xocalı sakinləri iştirak ediblər.

Həmçinin martın 31-də Memorial Soyqırımı Muzeyində Azərbaycanlıların Soyqırımının 100-cü il-dönümüne həsr olunmuş geniş elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsi üçün Xüsusi İstintaq Şöbəsi ilə birge zəruri

təşkilati tədbirlər görülüb. Tədbirdə Milli Məclisinin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Hər iki konfrans da Azərbaycan Televiziyası, AZERTAC və digər metbu orqanlarında geniş işıqlandırılıb. Xanlar Vəliyev bildirib ki, ötən il hərbi prokurorluq orqanlarının hərbi qulluqçularının sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb. Hərbi Prokurorluğun vəzife borclarını layiqincə yerinə yetirən 8 işçisine respublika hərbi prokurorunun emrinə əsasən, məhərət dərcələri verilib, 11 hərbi prokurorluq işçisine əvvələr verilmiş məhərət dərcələri artırılıb, 1 nəfərin məhərət dərcəsi ləğv edilib, 1 nəfərin məhərət dərcəsi bir pillə aşağı salınıb. Azərbaycan Respublikası baş prokurorunun və hərbi prokurorun müvafiq əmərləri ilə 10 işçi vəzifədə irəli çəkilib. Xidməti fealiyyətlərində fərqlənən 31 əməkdaş həvəsləndirilib, 11 işçi müxtəlif medal-larla təltif olmuş, 34 əməkdaşa rütbələr verilib.

Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunub. Vurğunlanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə hərbi prokurorluğun 10 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Sonra məruzə ətrafında çıxışlar olub. Müşavirədə respublika hərbi prokurorunun müavinləri, ədliyyə general-polkovnik Toğrul Hüseynov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıblar. Çıxış edənlər nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar hərbi prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev müşavirəyə yekun vuraraq deyib ki, hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək qayıq və etimadı layiqincə doğrultmaq, qanunun alılıyini, hərbi idarəcilik orqanlarında insan və vətəndaş hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, habelə cinayətkarlığı qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirləri bundan sonra da dönmədən həyata keçirəcəklər.

Vüqar Rəhimzadə: "Biz mono-etnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant və multikultural ölkə olduğumuzu sübut edirik"

Bu gün bəzi "maraqlı dairələr" Azərbaycanda baş verən hadisələri özlərinə sərf edən formada şəhər etməyə çalışır, həm daxildə, həm də xaricdə ölkəmizin müsbət imicinə kölgə salmağa cəhd edirlər. Azərbaycanın uğurlarını gözü götürməyən bu ünsürlər hər fürsətdə qaralama kampaniyası aparır, hansısa antimilli qüvvələrin sıfarişlərini həyata keçirirlər. Artıq ənənə halını alan və ölkəmizdə keçirilən "Jara" Musiqi Festivalı ilə bağlı son günlər aparılan müzakirələr də bu kampaniyanın tərkib hissəsidir. Festivalın iştirakçısı, rusiyalı müğənni, guya milliyətcə erməni olan Zara ilə bağlı sosial şəbəkələrdə kampaniya aparılır, onun ölkəmizə gəlməsinin yolverilməz olduğunu bildirilir. Bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.



Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq və multikulturalizm nümunəsi kimi təqdim edilir: "Ölkəmiz tarixən müxtəlif milletlərin sülh, təhlükəsiz və məhrəban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyətindən asılı olmayıraq, Azərbaycan vətəndaşı adını daşıyan hər kəs eyni qayıq, diqqət və münasibət göstərilir. Azərbaycanda həyata keçirilən dövlət siyasetinin əsas istiqamətləndən biri də tolerantlıq və multikulturalizmə bağlıdır. Bu mənada, "Jara" Musiqi Festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşgəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir."

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan heqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır: "Biz Azərbaycanı bütün dünyaya azad, demokratik, inkişaf etmiş dövlət kimi təqdim edirik və qeyd edib ki, hər kəs gelib bunu öz gözü ilə görə bilər. Təsadüfi deyil ki, ölkəmizdə, mütəmadi olaraq, beynəlxalq tədbirlər, idman yarışları keçirilir və Odlar Yurduna ayaq basan xarici qonaqlar baş verən müsbət dəyişiklikləri, inkişafı müşahidə edir və öz heyrənlilikləri gizlədə bilmirlər. Bu mənada, Ermənistanda doğulan Rusiya vətəndaşı, milliyətcə yezidi kürdə olan bir müğənninin ölkəmizə gəlməsi, Azərbaycanla bağlı xoş sözlər söyleməsi, ancaq bizim xeyrimizə ola biler. Qeyd etdiyimiz kimi, bununla biz mono-etnik Ermənistandan fərqli olaraq, bütün dünyaya tolerant və multikultural ölkə olduğumuzu sübut edirik."

Vüqar Rəhimzadə əlavə edib ki, bu cür müzakirələr Dağılıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışçılarına da mənfi mənada öz təsirini göstərə bilər: "Biz haqlı və ədalətli olaraq bəyan edirik ki, işğal altında olan torpaqlarımız qaytarılsın, Dağılıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilsin. Bundan sonra Dağılıq Qarabağda birgə yaşayacaq soydaşlarımız kimi, ermənilər də Azərbaycan vətəndaşı adını daşınsınlar. Əger kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirse, onda dediklərimizə kim inanar? Dağılıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır".

"Azəriqaz" sentyabrdan "ASAN səyyar" ilə 20 növ üzrə xidmət göstərməyə başlayacaq



Sentyabr ayının 3-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi "ASAN səyyar" avtobus və qatarlarda 20 növ üzrə xidmət göstərməyə başlayacaq. AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın digər sahələri ilə yanaşı, qaz təchizatı sahəsinin dinamik inkişafı və modernizasiyası, göstərilən xidmətlərin tənzimlənməsində dayanıqlığın və effektivliyin təmin ediləsi məqsədilə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına uyğun olaraq əsas hədəf kimi səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu hədəfə çatmaq üçün mövcud şəbəkənin hərəkəflə qıymətləndirilməsi və inkişaf planının hazırlanması, yeni qazpaylama xətlərinin tikintisi və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, müştəri məmənuniyyətinin təmin olunması üçün xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə tədbirlər davam etdirilir, qarşıya qoyulmuş prioritətlər həyata keçirilir.

"Azəriqaz" İstehsalat Birliyinin istehlakçılara göstərdiyi bütün xidmətlər "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzləri vasitəsilə həyata keçirilir. Digər istiqamətlərdən biri "ASAN Kommunal" mərkəzləri vasitəsilə xidmətlərin genişləndirilməsi, vətəndaşlara həmin mərkəzlər vasitəsilə səyyar xidmətlərin təşkilidir. Əsas hədəflərdən biri də regionlarda açılaq "ASAN Kommunal" mərkəzlərində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən müvafiq xidmətlərin təmin ediləsidir. Artıq cari ilin sentyabr ayının 3-dən etibarən "Azəriqaz" İstehsalat Birliyi tərəfindən respublika ərazisində fealiyyət göstərən və xüsusi tərtibatda hazırlanmış "ASAN səyyar" avtobus və qatarlarda 20 növ üzrə xidmət göstərilməyə başlanılacaq.

Azərbaycan neftinin bir barreli 75,37 dollara satılır



Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. AZƏRTAC xəber verir ki, "Azeri Light" markalı neftin bir barrelinin qiyməti 0,25 dollar bahalaşaraq 75,37 dollar təşkil edib.

Dövlət sərhədini pozan İran İslam Respublikasının vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlerinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndiriləması ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin metbuat mərkəzindən "Səs" qəzetiin verilən məlumatla istinadən, 24 iyul tarixində saat 23:30 radələrində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd-gözətçi gəmisi İran İslam Respublikası tərəfdən Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq, şimal istiqamətində sürətli hərəkət edən hədəf aşkar olunmuşdur.



Sərhəd-gözətçi gəmisi tərəfindən hədəfən saxlanılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, hədəfin "Yamaha-200" mühərrikli "Layner" tipli qayiq olması müyyən edilərək, 3 saat ərzində təqib edilmiş və saat 02:45 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi istiqamətində saxlanılmışdır. Saxlanılmış qayıqa və qayıqda olan İran İslam Respublikasının vətəndaşları - 1989-cu il təvəllüdü Ramazani Omid Nirəc və Rəhimpur Rza Behrac oğlunun üzərinə bacış zamanı 1 kilogram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik "Maqnum" markalı beşəçili tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar olunmuşdur.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmışdır.

ZÜMRÜD

Əfqanistanda xidmət edən Azərbaycan sülhməramlılarının bir qrupu Vətənə qayıdır



NATO-nun Əfqanistan İslam Respublikasında həyata keçirildiyi "Qətiyyətli Dəstək" missiyasının tərkibində fealiyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdır. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin metbuat xidmətindən məlumat veriblər.

Naxçıvanda 6 ayda qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb

Bu ilin altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Mıqrasiya Xidməti tərəfindən qanunsuz mıqrasiyaya qarşı mübarizə sahəsində müvafiq tədbirlər həyata keçirilib və ümumilikdə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının mıqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozan 165 əcnəbi aşkarlanıb. Həmçinin mıqrasiya sahəsində qanunvericiliyin tələblərini pozmuş 10 əcnəbi öz ərizəsi esasında könülüllü olaraq Dövlət Mıqrasiya Xidmətinin Qanunsuz mıqrantların saxlanması mərkəzində saxlanılıb.



AZƏRTAC-in Naxçıvan bürosu xəber verir ki, bu faktları Naxçıvan Muxtar Respublikası Dövlət Mıqrasiya Xidmətində cari ilin altı ayının yekunları və qarşıda duran vezifələrlə bağlı keçirilən müşavirədə xidmətin rəisi, III dərəcəli dövlət mıqrasiya xidməti müşaviri Şahin Nəbiyev səsləndirib. Şahin Nəbiyev bildirib ki, 2018-ci ilin may ayında muxtar respublikanın ictimai-siyasi, sosial həyatına müsbət təsir edən eləmətdar hadisə baş verib. Belə ki, Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji ehəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun eks-həmələ əməliyyatları ilə işğaldan azad edilib. Bu, vaxtılıqda öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın yenidən həmin ərazilərdə məskunlaşmasını və nəticədə, daxili mıqrasiya proseslərini şərtləndirəcəkdir. Sonra məruzə etrafında çıxışlar olub.



Millət vəkili: "Jara" musiqi festivalının keçirilməsi ənənə halını alıb"

Jara musiqi festivalının Bakının qumlu sahilində keçirilməsi artıq ənənə halını alıb. Hər il xeyli sayıda Rusiya dövlətindən olan müğənnilər Azərbaycanda bu festivala qatılırlar və burada böyük bir bayram ab-havası yaşıdır". Bunu SİA-ya açıqlamasında millet vəkili Azer Badamov deyib. Onun sözlerinə görə, "Jara" musiqi festivalının keçirilməsinin siyasi baxımdan da ölkəmiz üçün böyük əhəmiyyəti var: "Cünki ölkəmizə gələn rusiyalı müğənnilər Azərbaycanın inkişafını, gözəl bir məkan olduğunu görürler. Bu festival həm də Rusiya televiziya kanalları vasitəsilə yayılmalıdır. Təbii ki, bu da bir daha Azərbaycanın tanıtılmasına imkan yaradır. Festivalda həm də bu il erməni əsilli Zara Məşyanı istirak edəcək. Sosial mediada buna qarşı kampaniya aparılır. Mən tamamilə bununla razı deyiləm. Bu gün erməni əsilli müğənninin də Azərbaycanı görməsi vacibdir. Cünki biz tolerant ölkəyik. Onlar görsünlər ki, bizdə hər bir millətin nümayəndəsinə, xalqına qarşı bərabər münasibət var. İkinci isə bizim problemimiz Dağılıq Qarabağla bağlıdır. Biz bu istiqamətde heç zaman ermənilərlə barışmırıq. Amma erməni əsilli müğənninin Azərbaycana geliş və onun da ölkəmizi görməsi, buradakı inkişafla tanış olması onları özləri üçün də bir mesaj olacaq. Azərbaycan işğala məruz qalmış ölkədir. Amma buna baxmayaraq böyük inkişaf yolu keçib. Festivalın keçirilməsi Azərbaycan üçün vacibdir".

Mədəniyyətlərərəsi və sivilizasiyalararası dialoq Azərbaycanın dövlət siyasetinin vəcib tərkib hissələrindəndir. Tolerant və qonaqpərvər ölkə kimi Azərbaycan hələ bir çox dəyərləri dünya ictimaiyyətinə nümunə olaraq təqdim edəcək. Ölkəmiz dialoq və əməkdaşlığı açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirəndir.

İstər idman, istərsə də incəsənət siyasetdən kənar sahələrdər və xüsusi, vurğulamaq yerine düşərdi ki, bu sahədə fəaliyyət insanları yaxınlaşdırır və konsolidasiya edir. Məhz bu baxımdan, ölkəmizdə idman və incəsənət müsabiqələrinə xüsusi diqqət ayrıılır və yüksək seviyyədə təşkil olunur. "Avroviziya" Mahnı Müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmreyliyi Oyunları və digər tədbirlər bu müsabiqələrdəndir ki, ölkəmizin həmin yarışlara ev sahibliyini uğurla həyata keçirməsi dünyada ictimaiyyətinə də bellidir.

"Jara" Festivalı artıq neçənci dəfədir ki, ölkəmizdə keçirilir və müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzları paytaxtimizdə toplanır. Dünya miqyasında tanınmış müsəlqiçilər, sənət camiəsinin en tanınmışları bir neçə dəfə bu festivala qatılıb və bu il artıq üçüncü dəfə həmin festival ölkəmizdə keçirilir. Bir sözə, yene də tanınmış müsəlqiçilərin ölkəmizə geliş gözlənilir və onların hər biri müsabiqədə iştirak etmek arzusundadır.

Ölkəmizdə keçirilən "Jara" Festivalına qatılmaq isteyənlər arasında milliyyətce kürd olan müğənni Zara da var və o özü də ölkəmizə gəlmek istədiyini gizlətməyib. Görünür, Zara bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq arzusundadır. Təbii ki, tolerant və qonaqpərvər ölkə olaraq onun da bu festivalda, "Jara-2018" Beynəlxalq Festivalında iştirak etməsinə, bu məqsədlə də Azərbaycana gəlməsinə razılıq verilib.

Beynəlxalq Musiqi Festivalına kürd əsilli Rusiya vətəndaşı olan müğənni Zaranın qatılması müzakirə mövzusuna çevrilib

Bir neçə gündür Azərbaycanda, sosial şəbəkələrdə Rusiya vətəndaşı olan müğənni Zaranın 26-29 iyul tarixində Bakıda keçirilecek "Jara-2018" Beynəlxalq Musiqi Festivalına iştirakçı kimi qatılması müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə Rusiya vətəndaşı olan müğənni Zaranın erməni-kürd əsilli olduğu vurğulanır və onun "Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılmasına münasibət heç də birmənalı deyil. Hətta bəzi sosial şəbəkə istifadəçiləri öz aqressiyalarını da gizlədə bilmir və müğənninin ünvanına olan müxtəlif ittihamlarla seçilirlər. Onun Ermənistana həsr olunan mahnı oxuması, işgalçı ölkəni öz vətəni kimi etiraf etməsini arqument hesab edən sosial şəbəkə istifadəçiləri, məhz bu sadalanan arqumentləri əsas gətirərək, Zaranın Azərbaycana gəlməsinə etiraz etdiklərini də gizlətmirlər.

Erməni şovinistlərinin azərbaycanlılara qarşı soyqırımı tövədiyini, işgalçılardan hüquq normalarını kobud şəkildə pozaraq, ölkəmizin ərazilərini zəbt etdiklərini, hüquq və insanlıq normalarına siğmayan terrorçuluq hərəkətlərini, vəhşiliklərini, ölkəmizə qarşı düşmənçilik mövqelərini bilməyen yoxdur və bu vandallıqlar, bu vəhşiliklər qəbul edilə və unudula da bilmez. Dövlət olaraq Azərbaycanın principial mövqeyi də, məhz ondan ibarətdir ki, işgalçı rejimdən, terrorçu qruplaşmalarından tutmuş bu vəhşilikdə, insanlıq və hüquq normalarına siğmayan bu qanunsuz hərəkətlərdə əli olan ən sadə erməniyə qədər qanun qarşısında cavab vermeli və torpaqlarımız son qarışınadək ermə-

Öz gözündə tiri görmeyen radikalalar başqalarının gözündə tük axtarırlar



ni işgalindən azad edilərək, geri qaytarılmalıdır. Xocalı faciəsini və ağlaşığmayan digər insanlıq dramını töredənlərin, əzəli və əbədi Azerbaycan torpaqlarını işgal və zəbt edənlərin bağışlanması, yaxud unudulması kim-sənin yuxusuna bele gira bilməz və cinayətkarların ayağının Azerbaycan torpaqlarına dəyməsi yolverilməzdir.

Sadalanan faktların, erməni terrorunun, işgalçılıq siyasetinin və ölkəmizə qarşı etdiklərinin fonunda indi sosial şəbəkələrdə aparılan müzakirələr, sözsüz ki, başa düşüləndir və bütün bunlar milli təəssübkeşlik hissindən irəli gəlir və vətənpərvərlik ruhundan doğur. Lakin təəssüf doğuran ən vacib məqam ondan ibarətdir ki, ölkənin, xalqın ən yaralı yeri olan Qarabağ mövzusunu da öz maraqlarına qurban verən qüvvələr, radikal düşərgələr bu məsələdən də alet kimi istifadə etməyə çalışırlar. Məsələ burasındadır ki, evvəla, "Jara-2018" Beynəlxalq Musiqi Festivalına qatılması nezərdə tutulan Zara erməni deyil, kürd əsilli Rusiya vətəndaşdır. Digər tərfədən də, Zara olmur bir başqası olsun, musiqi festivalına qatılacaq sənətçi, qeyri-millət nümayəndəsi böyük imtiyazlar və xüsusi qayğı ilə təmin edilmiş ki, sadəcə festivala və müsabiqəyə qatılır. Bunu siyasişədirib dezinformasiya yayan radikal qruplaşmaların ise marağı ne Qarabağdır, nə də milli təəssübkeşlik. Hansısa müxalifət partiyasının, müxalif qurumun, yaxud müxalifətinin belə bir məqamdan sui-istifadə etməsi, əlbəttə ki, avantüradır.

Radikalaların Zara barədə hay-küy qoparması, dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanıb

Avantüristlərin pusquda durub məqam gözlemə strategiyasına müvafiq olaraq, belə həssas məqamlarda ortaya atılması birinci və sonuncu hadisə deyil. Ölkə ictimaiyyəti manipulyatorların belə sui-istifadə etmək arzularından, niyyətlərindən xəbərdardır və bu kimi hadisələrin dəfələrle şahidi olub. Radikalaların bu istiqamətdə hay-küy qoparması, dezinformasiyalar yayması milli maraqların müdafiəsinə deyil, dövlətçiliyə qarşı hesablanıb və məkrli niyyətləri, təxribatların yaradılmasına xidmət edir. Təbii ki, Azərbaycan cəmiyyəti bunun da fərqli olduğundan, dövlətimiz ümumi düşmənle mübarizə aparır və hətta beynəlxalq müstəvidə belə bu mübarizə davam edir.

mayəndəsinin festivala qatılmasına yol

vermək milli maraqlara ziddir, yoxsa müsabiqəyə qatılacaq bir sənətçiye görə ictimai fikirdə çəşqinqılıq yaradıb narazılıq toxumu səpmək? Eyni zamanda, sual oluna bilər ki, görəsən, radikalalar, özlərini müxalifət düşərgəsi hesab edən qruplaşmalar gedib xaricdə ermənilərlə iş birliyinə qoşulub Azərbaycan əleyhinə fəaliyyət sərgiledikləri ni unudublar ki, indi bir müsəlqiçinin müsabiqəyə qoşulmasını siyasişədirmək üçün motiv axtarırlar? Daha dəqiq desək, öz gözündə tiri görmeyen radikalalar başqalarının gözündə tük axtarır.

Sosial şəbəkənin dırnaqarası qəhrəmanına çevrilən Cəmil Həsənli Zara və yaxud digər bir sənətçinin, ya da hansısa idmançının Azərbaycanda keçirilən idman yarışlarına, müsabiqələrə buraxılmasını özünün gedib ermənilərlə görüşüb, onlardan təlimatlar alıb, qrant adı altında vəsaitlər alıb ölkə əleyhinə, onun nüfuzuna xələl getirəcək dezinformasiyalar buraxılması ilə müqaişə belə edə bilməz. Əgər radikalalar müzakirə açmaq isteyirlerse, ordumuza cılız deyən, düşmən tərəfə stimul verən natiq eqidəşəşlərini, öz satqınlarını müzakirəyə çıxarsınlar. Yox, əger buna Həsənlinin cəsəreti catmırsa, heç olmasa, başa düşün ki, onlardan fərqli olaraq, dövlətimiz ümumi düşmənle mübarizə aparır və hətta beynəlxalq müstəvidə belə bu mübarizə davam edir.

Hansısa musiqi qrupunun tərkibində Azərbaycana gələn qeyri-millətə olan aqressiya cılızlıqdır

Sosial şəbəkələrdə hap-gop eləmək, monitor arxasında özünü virtual cəngavər kimi qələmə vermək Qarabağ konfliktinin həllinə zərrə qədər də yol açan deyil. Yaxud Ermənistəni bir Zara adlı sənətçi ilə fəth edəcəklərini düşünənlər nə qədər cılız olduqlarını göstərdilər. Maraqlıdır, ATƏT, AŞPA, Aİ, Minsk Qrupu və sair bu kimi beynəlxalq təşkilatlar az qala otuz ilə yaxındır ki, Azərbaycanla Ermənistən arasında münasibətlərin yaxşılaşdırılması üçün dəridən-qə-



bıqdan çıxsalar da, bir nəticə əldə edə bilmirlərə, bu, Zaranın ölkələr arasında barışqı yaradacağını, məhrəban münasibətlərə səbəb olacağını iddia edənlər hansı ağıllı sahibidlər? Yəni beynəlxalq təşkilatların əsrin içinde bir müddətində, yüzlərə dəfə səfəri ilə ədə bilmədiklərini bir sənətçi cəmi bircə dəfəyə edəcək, ölkələr arasında məhrəban münasibətlər yaradacaq, Qarabağ problemini unutduracaq, zənn edirlər?

Dünya ölkələri arasında müharibə şəraitində olan tek Azərbaycan deyil və istər idman yarışları olsun, ister musiqi festivalı, istərsə də digər tədbirlərdə münaqışə tərəflərinin ölkə ərazisində iştirakına yol verilir. Dünya miqyasında təşkil olunan bir sıra müsabiqə və yarıqlarda biz bunun şahidi ola bilirik. Hansısa musiqi qrupunun tərkibində Azərbaycana gələn qeyri-millətə olan aqressiya cılızlıqdır. Əgər Azərbaycan da Ermənistən kimi belə cılız reaksiya verərsə, hansı tolerantlıqlardan, hansı mədəniyyətdən səhərbədə biler. O zaman ölkələrimiz arasında, ələxüsüs, etnik təmizləmə siyaseti yürüdən Ermənistənla fərq nədən ibaret ola bilər?

Ölkeyə gelən bütün müsəlqi qruplarının, yaxud idman yarışlarında iştirak edən komandaların bütün üzvlərini bir-bir milli mənsubiyyət arasında, genetik yoxlamadan keçirib, sonra buraxılışına icazə verməq aqşasın deyil. Kim bilir, bəlkə dəfələrə Azərbaycana gələn, çox sevilən müsəlqi qruplarından hansısa birinin, hansısa bir üzvünün nənesi, yaxud digərinin babası ermənidir? Bunu kimsə əminliklə deyə bilər ki, bütün müsəlqi qruplarının, bütün idman komandalarının üzvlərinin hamisini əsil-nəcəbətinə kimi tanır? Yoxsa Cəmil Həsənli, yaxud onunla eyni ağıllı sahibi olan eqidəşəşləri teklif edir ki, bundan sonra Azərbaycana gələn bütün müsabiqə iştirakçıları DNK testindən, analizdən keçsinlər?

Göründüyü kimi, bütün bu mühakimələr, ittihamlar absurdur və bunların heç bir mənşəti əsası yoxdur. Azərbaycan bütün dünyada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayan, tolerant, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə imicinə malikdir və bu imicini qoruyur.

Inam HACIYEV

“Bu festival da uğurla yekunlaşacaq”

“Bu qüvvələrin, onların xaricdəki havadarlarının istəkləri növbəti dəfə ürəklərində qalacaqdır”

Musiqi sərhəd tanımır deyir-lər. Amma bu sərhədi pozmaq istəyən Azərbaycanda bəzi insanlar, qəzetlər, saytlar və müxalifət mövqeli insanlar var. Hansı ki, “Jara” Musiqi Festivalında iştirak edib, Azərbaycan mahnısını ifa etməli olan Zaraya qarşı anti-təbliğat kampaniyası aparılır. Söhbət etdiyimiz müsahiblərimiz bu cür anti-təbliğat kampaniyasının Azərbaycanın dünyadakı imicinə kölgə salmaq məqsədi daşıdığıni bildirdilər.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlə: “Konsert ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəlliidir”

- Sosial şəbəkələrdə məsələnin yanlış formada təqdim edilməsi hələ ilk dəfə deyil. Mahiyyəti araşdırılma-



dan, səbəbi-nəticəsi öyrənilmədən hadisələrin yalnız subyektiv müləhizələrlə dəyərləndirilməsi sosial şəbəkələr üçün xarakterikdir. Bəzən isə hadisələrin bilərkəndə şirildilməsi, qərəzli formada kontekstdə çıxarılması halları olur ki, bunu da ölkəmizə qarşı düşmen mövqə tutanlar edirlər. Bu baxımdan, Bakıda keçiriləcək və Azərbaycanın təbliğinə yönəlcək konsert ətrafında belə süni ajiotaj yaradılmasının səbəbi bəlliidir. Kimlərsə məsələ ətrafında elə rəy yaradırlar ki, konsertin keçirilməsindən ölkəmizin elə edəcəyi dividendlər heçə endirilir. Əlbəttə, belə hallar zaman -zaman olub və ictimaiyyət bunun fərqlindədir. Ümid edirik ki, bizim enənəvi KİV-lər düzgün məlumat yaymaqla bu qərəzli kampaniyani da zərərsizləşdirə biləckələr. Biz bənzər hadisənin 2012-ci ilde də şahidi olduq. Həmin vaxt Bakıda “Avroviziya” Mahnı Müsabiqəsi keçirilirdi. Onda düşmən qüvvələr Bakıda bir ölü it tapıb, onun ətrafında elə kampaniya qurdular ki, az qala, mahnı müsabiqəsinə siyasi bir kampaniya ya çevirdilər. Məqsədləri bəlli idi: Azərbaycan adına, hansı yolla olursa-olsun, ləkə yaxmaq, onun sevincinə kədər qatmaq, ölkəmizi gözdən salmaq. Mən 2012-ci il kampaniyasını ona görə xatırlatdım ki, həmin hadisələr və ölkəmizə qarşı aparılan kampaniyalar bitmeyib, bu gün də davam edir. İstənilən hadisəni Azərbaycanın əleyhinə yönəldir. İndi də kampaniya aparınlar həmən qüvvələrdir. Fikrimcə, xalqımız həqiqətinə ne yerde olduğunu bilir.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov: “Qara qüvvələr bu festivalla bağlı fəaliyyətə keçiblər”

- Ümumiyyətlə, “Jara” Musiqi Festivalının Azərbaycanda keçirilməsi miqyasına görə çox əhəmiyyətdir. Azərbaycan üçün də bu, fəxr ediləsi hadisədir. Musiqi festi-

valı artıq bir nece ildir ki, enənəvi hal alıb. Dünyanın bir çox tanınmış müğənniləri bu festivalda iştirak edir. Dəfələrlə şahid olmuşuq ki, “Jara” Musiqi Festivalından sonra onların Azərbaycan haqqında dedikləri müsbət fikirləri, ölkəmizin dünyada tanıldımasına, Azərbaycan xalqının nece böyük mədəniyyətə malik olmasına beynəlxalq ictimaiyyətə çatdırılmışında mühüm rol oynayır. Azərbaycan dövleti bu cür festivalın keçirilməsində maraqlıdır. Burada Zaranın Azərbaycan dilində mahni oxuması da bir daha Azərbaycan xalqına olan hörmətin və yüksək dəyer verildiyinin nəticəsidir. Lakin bəzi qara qüvvələr bu festivalla bağlı fəaliyyətə keçiblər. Sosial şəbəkələrdə Zaranın Azərbaycanda mahni oxumasına qarşı ciddi kampaniyaya başlayıblar. Həmişə olduğu kimi, populist fikirlər yenə də xalq arasında ucuz təbliğatlarla nəzəri cəlb etmək fikrindədir. Bu cür kampaniyalar Azərbaycan mədəniyyətinə qarşı yönəlmış qərəzli kampaniyalarıdır. Bu kampaniyaların arxasında kimlərin durduğu Azərbaycan xalqına məlumdur. Təessüflər olsun ki, bu insanlar hər zaman olduğu kimi, yenə də tapşırıqlar alıblar və o tapşırıqları yerinə yetirməkə məşğul olurlar. Onların məqsədi ölkəmizin uğurlarını gözdən salmaqdan ibarətdir. Ancaq hər zaman olduğu kimi, bu dəfə də onların məkrili niyyətləri iflasa uğrayacaqdır.

“Paralel” qəzetiñin baş redaktoru Tapdıq Abbas: “Bizimlə ünsiyyət qurmağa çalışanlara mənfi münasibət bəsləmək yanlış hərəkətdir”

- Kimliyindən asılı olma-yaraq, hətta milliyyəti erməni olan insan olsa belə, Bakıya gelib Azərbaycan mahnilarını oxuyursa, onu sevib, təbliğ edirə, musiqimizi bizim üçün səsləndirirə, bu, ölkəmizə, musiqimizə göstərilən hörmətin əlamətidir. Eyni zamanda, torpaqlarımızı işgal edən, musiqimizi və digər milli dəyərlərimizi oğurlamağa çalışan erməni irticasının hərəkətini inkar etməkdir. Erməni xalqı ilə ebedi düşmən olacağımızı zənn edənlər dərək etməlidir ki, erməni millətindən olub, xalqımıza, dövlətimizə hörmət edən, hər iki millətin bir yerde yaşamağa məhkum olduğunu düşünüb, bizimlə ünsiyyət qurmağa çalışanlara mənfi münasibət bəsləmək yanlış hərəkətdir. Ona görə də, “Jara” Beynəlxalq Musiqi Festivalında iştirak etmək istəyən erməni musiqiçinin Bakıya gəlininə etiraz edənlər bir qədər ciddi düşünüb, səhv yoldan çəkinməyi bacarmalıdır.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrler Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov: “Köhnə adətlərindən əl çəkmirlər”



- Beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanın dünyada tanıldıması işinə hesablanmış uğurlu siyasetin tərkib hissəsidir. Bu tip hadisələr Azərbaycanın dünyada sivil ölkə kimi tanıdır və xalqımızın mədəni imicinin yüksəldilməsinə xidmət edir. Müstəqilliyimizin yaşın çox qısa olsa da, artıq inamlı, qururla biz Azərbaycanın dünyanın hər yerində tanındığını söyleyə bilərik. Dünyanın ən böyük tədbirlərinə, idman yarışlarına, forumlara, mədəni tədbirlərinə, elmi toplantılarına ev sahibliyi etmek üçün, bu cür layihələri real



ləşdirməq üçün, əlbəttə, təkcə istək kifayet etmir. Bunu üçün güclü iqtisadi ressurslar, ictimai-siyasi sabitlik və ölkədə mövcud olan infrastrukturların olması vacibdir. Azərbaycan qısa müddədə bu resursları ortaya qoya bildi və ən mürəkkəb, çətin, formatca ən geniş platformaların ölkədə reallaşmasına nail ola bildi. İlk növbədə, bu uğurlar ölkənin siyasi rəhbərliyinin güclü iradəsinin, ağıllı yanaşmasının və böyük uzaqqorənliyinin nəticəsi sayılmalıdır. Həm də xalqımızın böyük potensiala malik inkişaf etmiş xalqlardan olması da vurğulanmalıdır. “Avrovizyon” Musiqi Müsabiqəsi keçiriləndə bədxahaların həm xaricdən və həm də daxildən olan müəyyən qüvvələrin həmin höqquqlardan çıxaraq, ölkəmizin imicini ləkələmək cəhdlerini biz yaxşı xatırlayıraq. Bunlar uzaq tarix deyil. Formula yarışları zamanı da bu cür iyrincə kampaniyalarla əl atıldı. Və hər bir beynəlxalq tədbir keçiriləndə, analoji addımları atırlar, hətta bir çox hallarda konkret təxbəbatların, terrorlar, silahlı qarşışmaların həyata keçirilməsinə qədər planlar da olubdur. Və bütün bu əməller ölkəmizin gücünə qarşıında, onun rəhbərinin dəmir iradəsi nəticəsində, hüquq-mühafizə orqanlarımızın aysiq-sayıqlığı nəticəsində, xalqımızın birləyi qarşılığında iflasa uğrayıblar və əminəm ki, hər zaman da bu, belə olacaqdır. Bütövlükde, ölkəmizin beynəlxalq tədbirlərə ən yüksək səviyyədə, öz standartlarını müəyyənəşdirməklə ev sahibliyi etməsi ənənəsi artıq formallaşmışdır və bu gün xarici səfərlərde Azərbaycanın, məhz bu səpkidə nə qədər tanındığının şahidləriyik. Azərbaycan, məhz bu tipli tədbirlərin sayesində dünyada mədəni, sivil, stabil və turistik bir ölkə kimi tanınmışdır. Xatırlayıram, biz ilk dəfə “Dünya Gənc Alımların I Beynəlxalq Bakı Forumu”nu keçirəndə, Azərbaycan haqqında nə qədər yanlış stereotiplərin mövcud olduğunu gördük və forumdan sonra bu stereotipləri, bütövlükde, qıra bildik. Hazırda həmin forumda iştirak edən 98 ölkənin gənc alımları, artıq ölkəmizin sülhmeramlı səfirləri qismində Azərbaycandan, onun paytaxtı Bakıdan və regionlarının inkişafından hər yerde danışırlar.

“Jara-2018” Beynəlxalq Musiqi Festivalı barədə də anti-milli qüvvələrin apardığı kampaniya, bu kampaniyalarda radikal müxalifətin aktiv rol oynaması da köhnə adətlərindən əl çəkməməkdən və ölkəmizin uğurlarından əndişələnmək xəstəliyindən irəli gelir. Hesab edirəm ki, bu festival da uğurla yekunlaşacaq və bu qüvvələrin, onların xaricdəki havadarlarının istəkləri növbəti dəfə ürəklərində qalacaqdır.

GÜLYANƏ



YAP Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min nəfəri ölüb

Müsteqil Azərbaycan Respublikasında dövlət qurucusu prosesi bilavasita Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlıdır. 26 il əvvəl Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin milli dövlətçilik konsepsiyasını dönmədən həyata keçirib. AZERTAC-in Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı şurasının iclasında səsləndirilib.

İclasda 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzəsində təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Meclisinin deputati Elman Cəfərli bildirib ki, öten müddədə ölkəmiz, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası şüreli inkişaf yolu ilə irəliliyib. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri müasirliklə qədimliyin, Şərqi və Qərbi mədəniyyətlərinin qovuşduğu məkana çevrilib. Şəhərimizin 2018-ci il üçün İsləm Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı elan edilməsi onun beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi nüfuzunu daha da artırıb. Bütün bu inkişaf proseslərinde YAP-in üzvləri də yaxından iştirak ediblər.

Elman Cəfərli qeyd edib ki, partianın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini YAP-in qurultayları, partianın Muxtar Respublikası Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V Konfransı və Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində quraraq, cəmiyyətin ümumi inkişaf tempinə adekvat fəaliyyət göstərib. Bu baxımdan təşkilatın 2018-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtı vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet olub.

Öten müddədə təşkilatda 5 idare Heyəti, 2 şura yığıncağı, əlamətdar və tarixi hadisələrle bağlı 5 elmi-praktik konfrans, 1 kütləvi idman yarışı, 1 “dəyirmi masa”, 2 trening olmaqla, ümumilikdə, 10 kütləvi siyasi tədbir, partiyaya üzv qəbulu ilə bağlı müsahibələr keçirilib.

Elman Cəfərli deyib: 2018-ci ilin 6 ayı ərzində YAP-a üzv qəbul olmaq üçün müraciət edən 513 nəfərdən 485-i partiya sıralarına qəbul olunub ki, bunların da 474 nəfərini və ya 97,7 faizini 18-35 yaşlı gənclər, 283 nəfərini və ya 58,3 faizini qadınlar təşkil edir. Nəticədə, 2018-ci il iyulun 1-nə YAP Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 484 nəfərə çatıb. Onlardan 9178 nəfəri, yaxud 52,5 faizi qadınlar, 10 min 487 nəfəri, yaxud 60 faizi 18-35 yaş arası gənclərdir. Üzvlərdən 2 nəfəri Azərbaycan Respublikası Milli Meclisinin, 19 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Meclisinin deputatıdır. Həmçinin təşkilatda 2 akademik, 6 AMEA-nın müxbir üzvü, 26 elmlər doktoru, 162 fəlsəfə doktoru təmsil olunur. Sonra YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev, ərazi ilk təşkilatı sədrlərindən şura üzvləri Rasim Bağırov, Çapay Quliyev və Orxan Bağırov çıxış ediblər.

Ermənilərin "böyük Ermənistan" xülyaları artıq "demokratik ölkə", "yeni Ermənistən" arzuları ilə əvəzlənməkdədir ki, bu da, əslində, işgalçi dövlətin öz acı-naçaqlı vəziyyətini dərk etməsi, marginallaşmış durumu ilə birşəsi-si, gücsüzlüyünü qəbul edərək böyük və əlçatmadız iddialardan əl çəkməsinin etirafıdır. Müstəqillik uğrunda xalqların illərlə, bəzən əsrərlə davam edən, bu yolda şəhidlər və rən mütadiləsi fonunda küçə nümayışcisinin cəmi bir neçə gün ərzində ölkəni demokratikləşdirməsi, xalqa azadlıq və suverenlik bəxş etməsi iddiaları da, əlbəttə ki, əvvəlki xülyalarından fərqlənməyən cəfəngiyatdır və bu cəfəngiyata nəinki dünya ictimaiyyəti, heç özləri də inanırlar.

Yeni Ermənistən barədə uydurmalar yerli auditoriyaya hesablanıb və əhalinin sakitləşdirilməsi üçündür

Paşinyan hakimiyyəti yeni Ermənistən və yeni strategiya barədə uydurmalarla ictimaiyyəti çasdırmağa, hətta yerli əhalini belə sakitləşdirməyə çalışır. Ona görə sakitləşdirməyə çalışır ki, kütlni yalançı vədlərle aldadıb hakimiyyəti ələ keçirdiklərini ört-basdır etsinlər və nümayişlərin yenidən alovlanması qarşısını alsınlar. Əks-haldə, hadisələr idarəetmədən çıxa və bu dəfə Qərbin sənətarisi ilə yox, narahıqlar və tələblər fonunda təzahür edə bilər. Bu isə, nəinki Paşinyan və onun komandasının, ümumiyyətə, bütövlükə Ermenistanın faciesi deməkdir. Məhz buna görə də, yeni hakimiyyət həle də, davamlı olaraq, şirnəkləndirici vədlərle, işiridilmiş informasiyalarla, guya ki, çıçəklənən yeni Ermənistən kimi arzularla daxili auditoriyani aldadır. Guya bütün dünya dövlətlərinin bu demokratik və yeni Ermənistəna marağının olduğu, mötəbər təşkilatların, demokratik institutlarının guya onların yanında olduğu və daim dəstəkləyəcəyi barədə uydurmalarla da, hələlik, Ermənistən cəmiyyətinin bir növ könlünü alır.

Ermeni xisletini, yeni qonşu dövlətlərin torpaqlarını qanunsuz yolla ələ keçirmək, zəbt etdiyini özünüküleşdirmək, işgal altında saxlamaq, qaytarmamaq kimi işgalçılıq meyillərini nəzərə alaraq, hətta Ermənistənin ordusu, onun qüdrəti barədə sakitləşdirici və ümidi verici şüşətmələrdən də istifadə edilir. Guya ki, Ermənistanda sərhədlərin qorunmasına, torpaqların mühafizəsinə və ordunun toplanmasına yeni hakimiyyət xüsusi diqqət ayırıb. Hətta dövlət məsələlərinə cəlb olunan ordunun sərhəddə müdafiə təyinatından guya Azərbaycan tərəfi təlaş içindədir və bunu hərbi avantura adlandırır. Büttün bu uydurmalarına Azərbaycanın təbliğat siyaseti deyər ermənilərin, deyəsən, bundan sonra da, utanmaq niyyəti yoxdur. Çünkü belə bir niyyəti, yeni utanmaq fikirləri ol-sayıdı, öz taktikalarını başqasının adına yazmazdılardır və ən azından, qarayaxmadan çəkinərdilər.

Paşinyan hakimiyyəti ermənilərin psixoloji hazırlığı üçün çalışır, kütlə daxilində xof və qorxu yaranmasından ehtiyat edir

İşgalçi ölkənin kütləvi informasiya vəsətərində Azərbaycan tərəfinin hərbi ritorikadan istifadə etməsi, hərbi qüvvəni nümayiş etdirməsi, güc toplanması barədə məlumatlar işqələndirilir. Bununla da, rəsmi Bakının Minsk Qrupu həmsəndləri tərəfindən mühamiməsinə kütləni inandırmağa cəhd edilir.

ona görə həyəsizliq kimi görsənir ki, əvvəla "məxməri inqilab" sayəsində, bir neçə gün ərzində bir dövlətin, özü də, səfalet içərisində olan marginallaşmış bir dövlətin güclənməsini iddia etmək həyəsizliqdan başqa bir qiymət ala bilməz. Yeni Ermənistən arzusu cəfəngiyat, "məxməri inqilab" sayəsində səfalet içərisində olan dövlətin güclənməsini iddia etmək gülündür. Digər tərəfdən, rəsmi Bakını ermənilərin təşvişi zərər qədər maraqlandırırmır və Azərbaycana erməni təşvişi yox, Qarabağ torpaqlarını geri qaytar-



Yeni Ermənistən iddiası cəfəngiyatdır



"Məxməri inqilab" sayəsində səfalet içərisində olan dövlətin güclənməsini iddia etmək gülündür

maq lazımdır. Təbii ki, bu torpaqlar ən tez zamanda qaytarıldıqı vaxt Ermənistanda təşviş də yaranacaq, yeni inqilab dalğası da dalğalanacaq, Nikol kimi hələ neçə-neçə avantürist də, Serjin timsalında qovulacaq, çox güman ki, hələ puç olmuş "böyük Ermənistən" xülyali bir dövlət xəritədən silinəcək.

İnam HACIYEV



yil, bütün istiqamətlərdə əhəmiyyətli dərəcədə üstünlüyündən xoflanıb.

Ermeni mətbuatı, daha dəqiq desək, "1in.am" saytı "məxməri inqilab" sayəsində Ermənistən gücləndiyini, rəsmi Bakının şantajlarına məhəl qoymadığını qeyd edir və bu soyuqqanlığının Azərbaycanda təşviş yaratdığını vurğulayır və bununla da, növbəti dəfə həyəsizlik nümayiş etdirir. Ermənilərin və erməni mətbuatının nümayiş etdirdiyi bu reaksiya,



Müxalifət tulapayına göz dikib

Bu, bir faktdır ki, özlərini müxalifətin aparıcı simaları hesab edən, əslində isə, yarımaz fəaliyyətlərinə görə, simasızlar adını qazanan partiya sədləri xarici qüvvələrin Bakıdakı əlaltıları rolunda çıxış edirlər. Cəmiyyətdə çəşqinliq yaratmaq, ictimai-siyasi sabitliyə kölgə salmaq arzuları iflasa uğradığından, güclərini sosial şəbəkələrdə təxribat xarakterli informasiyalar yaymağa yönəldirlər.

Baş veronlara əsaslanaraq, demek olar ki, bu istiqamətdə, AXCP və Müsavat kimi xarici məkrli qüvvələrdən qidalanan ünsürler, daha çox fəallıq göstərilər. Fəallıq deyəndə ki, günlərini mənasız müzakirələr, intriqalara sərf edir, xarici maraqlı qüvvələrlə geniş iş birliyi, əməkdaşlıq münasibətləri qurmaq və bununla da, əlavə maliyyə yardımçıları almaq üçün plan üzərində var-gəl edirlər. Yazılınlara və deyilənlərə əsaslanaraq, demek olar ki, müxaliflər xarici qüvvələrdə qrantlar alırlar. Ancaq xarici qüvvələr də onlar üçün qəpik-quruş hesab olunan maliyyə vəsaitlərini əlaltılarına dədə xeyrati olaraq vermirlər. Qarşıya qoyulan öhdəlik Azərbaycandakı mövcud ictimai-siyasi sabitliyi pozmaq sıfırıları olur. Bunun üçün əsas deyil, hansı vasitə və üsüldən istifadə edilsin. Görünən o olsun ki, sabitliye xələl gələ biləcek ab-hava müşahide olunsun. AXCP-Müsavat funksionerleri də ölkədə yaradılmış demokratik ab-havadan istifadə edərək, mövcud ictimai-siyasi sabitliyi pozmağa və bununla da, xaricdən verilən sıfırıları yerinə yetirməyə səy göstərilər. Təbii ki, xaos və iqtisadın ən yerdə demokratiya ola bilmez. Bu sade mənqiçi dağidici müxalifət dərk etmir və ya dərk etmək istəmir. Xarici anti-Azərbaycan dairələrin cırkıllı pullarına şirniklənən dağidici müxalifət funksionerleri ölkəmizi ötən əsrin 90-cı illərinin anarxiya və xoş dövrüne sürükləməyə çalışırlar. Bu baxımdan, onların hərəkətləri müxalifətlikdən çox-çox uzaqdır.

Araz Əlizadə müxalifət liderlərini satqın hesab edir

ASDP sədri, millət vəkili Araz Əlizadə ölləri xarici məkrli qüvvələrin cibində olan dağidici müxalifətin satqın olduğunu və belə mövqə tutanların yanında kiminse qala biləcəyinin inandırıcı olmadığını söyləyib: "Satqınlıq və xəyanət yolu tutanlara kimse, o cümlədən, yerli və xarici qüvvələr dəstək vermez. Həməyədarlıq yalnız müvəqqəti xarakter daşıya bilər. Sonra isə, yollar ayrılaçaq. İndiki müxalifət təmsilçiləri bu reallığı dərk etməlidirlər".

Dağidici müxalifətin pozuculuğu və təxribatlı hesablanan siyaseti, bir daha onu deməyə əsas verir ki, onlar xalqa və dövlətə düşmən kəsiliblər. Yeni öz məkrli planlarını və eləcə də, xarici qüvvələrin pozuculuğu yönələn sıfırılarını yerinə yetirmek üçün seytanla belə əməkdaşlıq münasibətləri qurmaqdan çəkinməzələr. Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Müssəyev Müsavatın bed niyyətinin ifası fonunda partianın da dağılmışının başlıca günahkarının Arif Hacılı və İsa Qəmbər olduğunu bildirib: "İsa Qəmbər ele bir adamdır ki, zamanında öz lideri Elçibəyə güzəşt etməyib. Öz böyüyüne qarşı çıxıb. Ona görə də, indiki məqamda öz etdiklərinin acı bəhəresini görür. Müsavatın dağılması ilə İ.Qəmbərin də siyasetdə sonu olacaq". Maraqlı məqam ondan ibarətdir ki, dağidici müxalifət partiya sədləri xarici maraqlı qüvvələrin diqqət mərkəzine çevriləmək üçün bəzən şou yaradıb, məzheke qurmaqdan belə çəkinmirlər. Bu vasitədən daha çox Müsavat və

AXCP funksionerlerinin cəhd etdikləri müşahidə olunur. Bəzən bu cür primitiv formatlardan istifadədə sözügedən şəxslər bir-biri-ne güzəştə belə getmək istəmirlər.

Proses artıq başlayıb

Diqqətçəkən maraqlı məqamlar sırasında, müxaliflərin bir-birinə xarici səfərlərinə də qışqanmalarıdır. Dəfələrlə olub ki, bir partiya sədri xarici ölkəyə səfər edib. Dərhal rəqib partiya rəhbəri əl-ayağa düşərək, xarici səfər iddiasını reallaşdırmağa çalışıb. Bir qədər əvvəl, "Milli Şura"nın sədri Cəmil Həsənli ABŞ-a səfərindən qıçıqlanan Müsavat başqanı A.Hacılı bir növ qaç-qovnan Avropa səfərə getdi. Partiya vəsiqələri satıb, Avropa gəndərdiyi müsavatçılarla görüş keçirən A.Hacılı Ə.Kərimli və onun sözçüsü Qənimət Zahid haqqında təhqiqəramız ifadələr və fikirlər səsləndirib. A.Hacılı Ə.Kərimlinin sədrliyi dənəmində cəbhəçilərlə müsavatçıların əməkdaşlığını mümkün olmadığını və Avropada da bu çağırışa əməl etməyin vacibliyini söyləyib. Məlumatə görə, toplantıda iştirak edən bəzi müsavatçılar ona öz etirazlarını bildirmişlər. Eldəniz Yusupov kimi etirazçılar A.Hacılı ilə eyni masada oturmaqdan imtina edərək, zali tərk ediblər. Bu isə, onu deməyə əsas verir ki, Ə.Kərimli müəyyən vasitələrlə xaricdəki mühacir müsavatçıları da öz tərəfinə çəkməyə nail olur. Bütün bu kimi müxalifət daxilində baş verənlərə əsaslanaraq, onu demək olar ki, müxalifət dənəsində temsil olunan partiya sədlərinin birgə fəaliyyət göstərmələri qeyri-mümkündür. Onların milli maraqlardan çıxış etmələri də çətin məsələdir. Birincisi, ona görə ki, hər bir partiya sədri özünü aparıcı sima kimi görmək istəyir. Rəqiblərinin mövcudluğu isə qarşılurmalar yaradır. İkinci, isə, maddi və mənəvi dəstək almaq üçün xarici himayədarlara ehtiyac duyurlar. Məhz bu amillərə görə, müxalifət liderləri sağlam düşüncə daşıyıcı kimi heç zaman siyasetdə ola bilmez. Onlar məhvə mehmədurlar. Nəcə ki, proses artıq başlayıb.

i.ƏLİYEV

BAXCP rəsmisi: "Musiqi festivalının özü bir təbliğatdır"

Erməni şovinistləri azərbaycanlılara qarşı soyqırımı törediyi, Ermənistana rəhbərlik etmiş şəxslərin azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürdüyü halda, biz neyə görə dünyaya özümüzü layiq olmadığımız şəkildə təqdim etməliyik. Əgər Zara Ermənistana səfərlər edib həmin ölkəni tərifləyir və təbliğ edirse, neyə görə onun Azərbaycana gəlib bizim ölkəmiz haqqında xoş fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır. Hətta xatırlayırsınızsa, Azərbaycan cüdoçusu Elmar Qasımov 2009-cu ildə Yerevana getmiş, orada Avropa Çempionatının qızıl medalını qazanaraq Yerevanda ölkəmizin bayrağını qaldırmış və Azərbaycanın dövlət himnini oxumuşdur. O, döyük meydandan qəçmədi, çıxış etdi və qalib geldi". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduhanlı deyib.

"O erməni ki Azərbaycanın maraqlarına xidmet edirse, niyə biz o ermənidən istifadə etməmeliyik? Hətta Zara Mqoyan erməni əsil-lidirse belə biz ölkəmizin milli maraqları namine o müğənnidən de istifadə etməliyik. Biz bütün dünyaya göstərməliyik ki, erməni sevgisi olan bir insan Azərbaycanı təbliğ edir. Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər var. Əgər biz bir erməni əsilli şəxse görə bu qədər sərt mövqə ortaya qoyurqsa, dünya neçə inana bilər ki, sabah Dağlıq Qarabağ Azərbaycana qaytarıllarsa, biz ermənilər birləşərək. "Jara" musiqi festivalının Azərbaycan üçün son dərəcə böyük önemi var. Musiqi festivalının özü bir mədəniyyətdir. Bu gün dünya gözəl musiqiye qulaq asır və insanlar musiqidən zövq alırlar. Təsəvvür edin ki, həmin festivalda təmsil olunan ölkələrin mediası, televiziyası, dönya tanınmış müğənniləri iştirak edəcək. Belə olan təqdirdə biz niyə mədəniyyətimizi, inceşənətimizi dünyaya göstərməmeliyik? Hesab edirəm ki, bunu da düşünmək lazımdır"-deyə, N.Orduhanlı fikrini tamamlayıb.



Azərbaycanlısı öldürünen gürcü polis həbs edilib

Gürcüstanın Poti şəhərində ödəmə terminalını qərət edən Nazim Quzanov qətlə yetirən polis əməkdaşı Çabuka Lemoncava həbs olunub. APA-nın yerli bürosunun məlumatına görə, Zuqdidi rayon mehkəməsi Ç. Lemoncava barəsində 2 ay müddətinə həbs qərarı çı-

teləb etsə də, vəsatət təmin olunmayıb. Prokurorluq iddia edir ki, Ç. Lemoncava Abxaziyadan olduğundan onun ölkədən qəçmək ehtimalı var. Polis əməkdaşı ilə bağlı ehtiyatsızlıqdan qətl töretmək maddəsi üzrə istintaq aparılır. O isə öz növbəsində günahsız olduğunu və silahdan istifadə məcburiyyətində qaldığını bildirib.

Qeyd edək ki, iyulun 23-də Potidə baş vermiş incident zamanı N. Quzanov polis əməkdaşına təslim olmayıaraq, ona küt alətlə fiziki müqavimət göstərib. Qarşılurma nəticəsində polis əməkdaşı ona atəş açaraq baş nahiyyəsində ölümcül yaralayıb. N. Quzanov Rus-tavi şəhərində yaşayıb və Potiye istirahətə yollanıb. O, əvvəlki illərdə oğurluq, xuliqanlıq, polise tabe olmamaq və marijuanadan istifadəyə görə dəfələrlə saxlanılıb.

TƏRS BAXIŞ

Müxalifət müxalifəti necə tənqid edir?

Düşərgədəki ağır vəziyyət partiya sədlərini danışdırır

Dağidıcı müxalifə partiyalarının gündəmdə qalmak üçün var-gəl etmələri, lakin nəticədə, heç bir uğura imza ata bilməmələri, elə düşərgənin digər cinahında olan partiya sədləri tərəfindən də tənqid edilməkdədir. Belə ki, istər seçkilər ərefəsində, istərsə də seçkilərdən sonra "ölüm yatağı"na düşən müxalifət sonradan müxtəlif birliklər yaradıb, guya ayaqda qaldığını göstərməyə çalışır. Lakin bunun özü də özünü aldatmaq kimi görünür.



nə də cəmiyyətə heç bir səmərə verməyəcəyi qənaətindədir

Diger müxalifətçi partiya sədri, "Ağ Partiya"nın rəhbəri Tural Abbaslı Azərbaycan siyasi səhnəsində gedən prosesləri diqqətlə izlədiyi bildirərək, deyib ki, iqtidár-müxalifət münasibətlərinde düşmənciliyin əleyhinədir, AXCP, Müsavat kimi partiyalar, əslində, düşməncilikle məşğuldurlar.

"VIP" sədri Əli Əliyev isə gedən prosesləri ardıcıl gördüyündə deyərək, radikal təməyülli müxalifətin belə gedərsə, ayaqda qala bilməsinin mümkünsüz olduğunu deyib. Belə müxalifətin nə ölkəyə, nə də cəmiyyətə heç bir səmərə verməyəcəyi də "VIP" sədri tərəfindən bildirilib.

Görünən isə budur ki, artıq müxalifət qatarı çıxıdan gedib və bütün hallarda ənənəvi, naftalın qoxusunu verən düşərgə "liderləri" üzləri suluyken, geri çəkilməlidirlər. Bu isə köhnələrin öz yerlərini təzələrə güzəştə getməsi anlamını daşıyır.

Rövşən RƏSULOV



Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması

Azərbaycan vətəndaşlarının konstitusional vəzifələri sistemində Vətənə sədaqət və Vətəni müdafiə etmək hər kəsin müqəddəs borcu kimi xüsusi yer tutur. 74-cü maddədə göstərilir: "Vətənə sədaqət müqəddəsdir. Burada təsbit olunmuş konstitusiya müddəasına görə, vəzifəyə seçiləmə və ya təyinat yolu ilə qanunvericilik, icra və məhkəmə hakimiyəti orqanlarında işləyen şəxslər öz vəzifələrini dürüst və layiqinə yerinə yetirməklərinə görə məsuliyyət daşıyır, qanunla müyyəyen edilmiş hallarda və Azərbaycan Respublikasının Konstitusiyasına sadıq qalacaqlarına and içirlər.

Əger həmin şəxs dövlətə qarşı cinayətdə ittiham edilərsə və bu ittiham əsasında məhkum olunarsa, tutduğu vəzifədən getmiş sayılır və bir daha bu vəzifədə işləye bilməz".

Azərbaycan Konstitusiyası hər bir vətəndaşdan Azərbaycan dövlətinin rəmzlərinə - bayraqına, gerbinə və himninə hörmət etməyi tələb edir. Vətəni müdafiə etməyi hər bir vətəndaşın borcu sayır. Bundan başqa vətəndaşların vəzifələri bölümündə tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq hər bir şəxsin borcu hesab edilir, Azərbaycan Konstitusiyasına və qanuna zidd vəzifələrin icrası yolverilməz sayılır.

Bəzi ölkələrdə vətəndaşların vəzifələrinə onların dövlət həkimiyəti orqanlarına seçkilərdə səsvermədə iştirak etmək, əmək fəaliyyəti ilə məşğul olmaq, uşaqları tərbiye etmək, öz sağlamlığın qayğı göstermək və vaxtında müalicə üçün müraciət etmək aid edilir. Məsələn, İtalya Konstitusiyasında uşaqlara baxmaq, onları öyrətmək və tərbiye etmək vəzifəsi müyyən edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyasında əsas insan hüquqları və azadlıqlarının təsbit edilməsi ilə yanaşı, onların həyata keçirilməsi üçün zerüri olan təminatlar da göstərilmişdir. Belə ki, 71-ci maddədə konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları və azadlıqlarının gözlənilməsi və qorunması bir vəzifə kimi qanunvericilik, icra və məhkəmə hakimiyətinə tapşırılmışdır.

Müasir Azərbaycan dövlətinin milli azlıqların hüquqların qorunması sahəsində həyata keçirdiyi siyasi kursunun aşağıdakı istiqamətlərini ayırmak olar:

- dövlət suverenliyi, milli dövlətçilik və ərazi bütövlüyü prinsipini dənəmədən əməl olunması;
- milli azlıqların qorunması sahəsində Azərbaycan Konstitusiyasının teleblərinə və beynəlxalq standartlara uyğun olaraq siyasi kursun ardıcıl həyata keçirilməsi,

beynəlxalq normalara uyğun milli qanunvericilik bazasının yaradılması;

- Azərbaycanlıq, vətənçilik ideyalarının cəmiyyətdə tam bərqərar edilməsi üçün hüquqi ideoloji, mənəvi-psixoloji bazanın daha da möhkəmləndirilmesi;

- milli-dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyinin təmin edilməsi, milli-irqi ayrı-seçkiliyi, dini düzümsüzlüyə yol verilməməsi.

Avropa Şurasının tamhüquqlu üzvü kimi Azərbaycanda Avropa standartlarına uyğun islahatlar aparılır, yeni müstəqil dövlət quruculuğu üçün hüquqi baza yaradılır, ölkəmiz müvafiq Avropa Konvensiyalarına qoşulur. Bu baxımdan, Azərbaycanın Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçive Konvensiyasına qoşulmasını göstərmək olar. Həmin Konvensiyanın Məşverət Komitəsinin 2003-cü il aprel ayının əvvəlində Azərbaycanda olan nümayəndə heyətinin rehbəri, Norveç təmsilçisi Azbiyorn Eyde bu sahədə ölkəmizdə mövcud olan vəziyyətlə tanış olaraq, ümumiyyətlə, insan hüquqlarının qorunması istiqamətinə Azərbaycanda görülən işləri yüksək dəyərləndirərək, qeyd etmişdir ki, milli azlıqlar problemi bir

milli azlıqların milli müqəddərat hüququ onların vətəndaşlığı və insan hüquqlarının müdafiəsi vasitəsi kimi qiymətləndirilir. Milli azlıqların bu hüquqdan istifadə edərkən ərazilərdə yaşadıqları dövlətin torpaqlarına milli xüsusiyyətlərinə görə göz dikmesi, onları parçalamayaq səy göstərməsi qətiyyən yolverilməz hesab edilir. Bu baxımdan, ölkəmizdə erməni millətçilərinin separatılığının təzahürü kimi Dağlıq Qarabağ problemini göstərmək olar, ki, bu da Ermənistən Azərbaycana qarşı bu günədək davam edən təcavüzü üçün zəmin yaratmışdır. Bundan başqa, 1991-ci ildən Azərbaycan müstəqillik əldə etdiyindən sonra qondarma "Talış-Muğan Respublikası", bəndnam "Sadval" təşkilatının isə Dağıstan və Azərbaycan torpaqları hesabına üzəndənəraq Lar-Ləzgistan yaratmaq cəhdlerini də ölkəmizdə, məhz milləti separatizmin nümunəsi kimi göstərmək olar.

Milli azlıqların öz müqəddərlərini təyin etmək azadlığı heç də ölkə bütövlüğünün pozulmasına və sərhədlərin yenidən müyyəyen edilməsinə əsas vera bilməz. Beynəlxalq sənədlər, habelə 1975-ci il Helsikni Yekun Aktının müddəalarına görə Avropa ölkələrinin sərhədləri dəyişməz olaraq qalmalıdır. Ona görə də kiçik azsaylı xalq-

Azərbaycan Konstitusiyası hər bir vətəndaşdan Azərbaycan dövlətinin rəmzlərinə - bayraqına, gerbinə və himninə hörmət etməyi tələb edir. Vətəni müdafiə etməyi hər bir vətəndaşın borcu sayır. Bundan başqa vətəndaşların vəzifələri bölümündə tarix və mədəniyyət abidələrini, ətraf mühiti qorumaq hər bir şəxsin borcu hesab edilir, Azərbaycan Konstitusiyasına və qanuna zidd vəzifələrin icrası yolverilməz sayılır.

Çox Avropa ölkələrində mövcud olduğu üçün Çərçive Konvensiyası heç də bəzi Avropa ölkələri tərəfindən razılıqla qarşılanmamışdır. Azərbaycanın təcrübəsi isə digər ölkələr üçün nümunə de ola bilər: "Biz sizin təcrübənizdən behrələnir, bəzi şəyləri sizdən öyrənirik. Qubada yəhudilərin özlərini əsas əhalidən qətiyyən ayırmak fikrindən çıxmadığını gördük".

Konstitusiya ilə milli azlıqların hüquq və azadlıqlarına dövlət təminatının verilməsi onların yaşadıqları ölkənin umumi mənafə və maraqlarına zidd olmamalı, etno-təsəssükəş millətçiliyə və separatizmə xidmət göstərməməlidir. BMT-nin müvafiq sənədlərində

lar öz müqəddərlərini vahid ölkə daxilində müyyəyen etməli, özlərinin dil və mədəniyyətlərini, adət-ənənələrini, tarixi keçmiş və abidələrini və s. yaşadıqları ölkənin daxilində və onların imkanları hədəndə inkişaf etdirməlidir.

Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanın parçalanmasına yönələn milli müqəddərat hüququ pərdəsi altında baş verən millətçi separatılığın qarşısının alınması istiqamətində düşünülmüş dövlət siyaseti Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilərək bu cəhdlərə son qoyulmuşdur. Kökündə Azərbaycana qarşı ərazi iddiası duran Ermənisi-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

BMT Baş Məclisi tərəfindən 12 noyabr 1984-cü ilə 39/11 sayılı qətnamə ilə qəbul edilmiş "Xalqların sülh hüququ haqqında" Bəyannaməsinin 1-ci maddəsində göstərilir ki, planetimizin xalqlarının müqəddəs sülh hüququ var. Bəyannamənin 2-ci maddəsində, əsasən, xalqların sülh hüququnun qorunub-saxlanılmasına və onun həyata keçirilməsinə yardım göstərmək hər bir dövlətin əsas vəzifələrindən biri hesab edilir. Bu baxımdan, Ermənistən Azərbaycana təcavüzü ilə bağlı qəçqın duşməş insanların pozulmuş hüquqlarının bərpə edilməsi problemi xüsusi diqqət tələb edir. Ermənistən Azərbaycana təcavüzü nəticəsində hüquqları pozulmuş bir milyon Azərbaycan vətəndaşı didərgin düşüb. Bu məsələ ABŞ Dövlət Departamentinin 2003-cü il martın 31-də açıqlanmış son hesabatında da öz əksini tapmış, burada Ermənistən təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlıların qəçqın və məcburi köçkünə çevrilərək insan hüquqlarının pozulması kimi qiymətləndirilmişdir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının verdiyi arayışa görə, Ermənistən Azərbaycan Respublikasına qarşı ərazi iddialı bu təcavüzü nəticəsində 4965 nəfər Azərbaycan vətəndaşı əsir və itkin düşmüş, girov götürülmüş, onlardan da 320 nəfərini qadınlar, 69 nəfərini uşaqlar, 253 nəfərini isə qocalar təşkil edir.

tan təcavüzünün başlanğıcını təşkil edən erməni separatizminin aradan qaldırılması, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışının dinc yolla həll edilməsi, ölkənin ərazi bütövlüğünün bərpə edilməsi Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin fəaliyyətinin en başlıca istiqamətini təşkil edirdi. İstər ermənilər, istərse də bir sıra ermənipərəst beynəlxalq təşkilatlar tərəfindən bu ağrılı problemin həllini qəsədən dolaşığa salsalar da, Ulu Önder Heydər Əliyev tərəfindən bu sahədə aparılan çətin və yorulmaz iş davam etdirilir.


Ancaq sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət edilməsi mümkün deyil.

**Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Marsda su tapılıb

Marsda 1,5 kilometr dərinlikdə su tapılıb. AZERTAC xərci KİV-lərə istinadla xəber verir ki, bu keşf Marsda maye halda en böyük su kütłəsidir. Əvvəlki araşdırımlar suyun həmin planetdə mövsümi şəkildə olduğunu göstəridi. Lakin sonuncu keşf onu təsdiq edir ki, Marsda daimi su mövcuddur. Su kütłəsi buzun altında və təxminən 20 kilometrlik bir ərazidə yerləşir.

İtalyan araşdırmaçılara məxsus olan bu keşf barədə Romada xüsusi mətbuat konfransı keçirilib və müelliflərinin elmi məqaləsi ABŞ-in məşhur "Science" jurnalında çap olunub. Bu keşf Marsda həyat ola biləcəyi ehtimalını artırıb.



Yaponiyada planetin ən yaşlı insanı vəfat edib



Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Chiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib. AZERTAC xəber verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Chiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu. Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib.

"iPhone"ların daşınar kameraları olacaq

"Apple" şirkəti yenilikləri ilə hamını təccübəldəndirməkdə davam edir. AZERTAC "vistanews.ru" saytına istinadla xəber verir ki, gələcəkdə yeni "iPhone"ların kameraları daşınar olacaq. "Apple" şirkəti öz qacətlərində daşınar obyekтивlərin quşdırılması hüququnu və smartfonu kənar aparatla sinxronlaşdırın texnologiyani patentləşdirib.



Yeni kamera "iPhone" a maqnit vəsile birləşdiriləcək. Adı kamera ilə müqayisədə onun imkanları daha geniş olacaq. Yeniliyin bu il tətbiq olunacağı inandırıcı deyil. Çünkü istənilən tərtibat, test və tətbiq mərhələləri uzun çəkən bir prosesdir.

Bakı-Quba yolunda 24 yaşlı gənci avtomobil vurub

Baki-Quba yolunda 24 yaşlı gənci avtomobil vurub. "Report"un yerli bürosunun verdiiyi məlumatata görə, hadisə magistral yoluñ Abşeron rayonunun Saray qəsəbəsinə düşən hissədə baş verib. Belə ki, Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdü Məmmədli Rövşən Ramiz oğlu Saray qəsəbesində "Pəhləvanların" obyekti deyilən ərazidə yolu keçərkən qarşı tərefdən sürətlə gələn avtomobil ilə vurulub. Gənc zərbənin gücündən xeyli aralı düşüb. Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırılan gəncin veziyəti ağırdır. Faktla bağlı araştırma aparılır.

Bakı sakini Qazaxda özünü asıb

Qazax rayonunda Bakı sakini özünü asaraq intihar edib. "Report"un Qərb bürosunun məlumatata görə, hadisə şəhər qeydiyatında olan 1953-cü il təvəllüdü Osmanov Musa Xəlil oğlu Qazax rayon Qaymaqlı kəndində yaşayan əmisi evində özünü asaraq intihar edib. Xərgəng xəsteliyindən eziyyət çəkdiyi bildirilən M.Osmanov intihardan əvvəl məktub yazıb. O, məktubunda xəstelikdən ciddi eziyyət çəkdiyini və kimseyə yük olmaq istəmədiyini yazıb. Faktla bağlı Qazax rayon Prokurorluğununda araştırma aparılır. Qeyd edək ki, M.Osmanov ailəli olub və 2 övladı var.

Ses

Son səhifə

27 iyul

Boksçularımız Ukraynada iki gümüş medal qazanıblar

Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir başa çatıb. AZERTAC xəber verir ki, yarışda Azərbaycan yığması da mübarizə aparıb. Millimiz Semyon Trestinin xatirəsinə həsr olunan "A" kateqoriyalı turnirdə 2 gümüş medala yiyələnib. Boksçularımızdan Lorenzo Sotomayor (69 kq) və Kamran Şahsuvarlı (81 kq) fəxri kürsünün ikinci pilləsine qalxıblar. Qeyd edək ki, yarışda 15 ölkədən 135 idmançı qüvvəsini sınavı.



Leonardo "Milan"ın idman direktoru təyin edilib

İtaliyanın "Milan" klubunun yeni rəhbərliyi komandanın sabiq futbolcusu və məşqçisi braziliyalı Leonardonu idman direktoru vəzifəsinə təyin edib. Klubun rəsmi saytında yer alan xəbərə görə, "Elliott Management" Sərmaye Fondunun klubun səhmlərini satın almasından sonra rəhbərlikdə dəyişikliklər edilib. "Milan"ın prezidenti Li Yonqhon və klubun keçmiş direktoru Marko Fassone vəzifələrindən azad olunublar. "Rossoneri"lərin yeni prezidenti vəzifəsinə Paolo Skaroni təyin olunub. Klubun idman direktoru Massimiliano Mirabelli də vəzifəsindən kənarlaşdırılıb. Bu vəzifəyə Leonardo getirilib. "Leonardonun klubə qayitması "Milan" klubunun əvvəlki seviyyəyə yüksəlməsi üçün mühüm addımdır", - deyib P.Skaroni bildirib. Leonardo 1997-ci ilən 2001-ci ilədək, həmçinin 2002-2003-cü il mövsümündə "Milan" klubunun şərfini qoruyub. Futbolçu karyerası ərzində 1999-cu ildə İtaliya çempionu, 2002-ci ildə İtaliya kubokunu qazanıb. 2009-2010-cu il mövsümündə "Milan" klubunun baş məşqçisi olan Leonardonun rəhbərliyi ilə komanda İtaliya çempionatının bürünc medallarına layiq görülləb.



Ronaldo "Juventus"da hansı mövqedə oynayacaq?



"Juventus"un baş məşqçisi Massimiliano Allegri yeni transferleri Cristiano Ronaldonu hansı mövqedə oynadacağına açıqlayıb. Qol.az-in "Football Italia"ya istinadən yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı oyuncunun mövqeyində hər hansı dəyişiklik etməyəcək: "O, "Real"da olduğu kimi eyni mövqedə oynayaçaq. Ronaldo hücum edən üç oyuncudan biri olacaq və əvvəlki kimi qol vuracaq". Qeyd edək ki, Ronaldo bu ay "Real"dan 112 milyon avroya "Juventus"a transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.



Rodriques vergidən yayındığı üçün 11 milyon avro cərimə ödəyəcək

"Bavarıya"da icare əsasında çıxış edən Xames Rodriques vergidən yayındığı üçün İspaniya hökumətinə 11.65 milyon avro cərimə ödəyəcək. "El Mundo" nəşri yazır ki, 2014-cü ildə "Real"a transfer olundan sonra İspaniyaya köçən 27 yaşlı kolumbiyalı burada vergi ödəmədiyi üçün cərimələnib. Qeyd edək ki, X. Rodriques müqavilə "Real"a məxsusdur.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılın, sahifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA, APA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500